



FİZİKA

DƏRSLİK

6



LAYİHƏ



AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

*Musiqisi Üzeyir Hacıbəylinin,
sözləri Əhməd Cavadındır.*

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayraqınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstən,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!

LAYİHE



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

LAYİHE

LAYIHO

FİZİKA

Mirzəli Murquzov
Rasim Abdurazaqov
Rövşən Əliyev

6

Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün
Fizika fənni üzrə
DƏRSLİK

Bu nəşrlə bağlı irad və təkliflərinizi
bn@bakineshr.az və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

B A K I N E S H R



LAYİHE

6

Fizika

Mündəricat

Dərsliyinizlə tanış olun!	5
Giriş	7

1

FİZİKA NƏYİ ÖYRƏNİR?



1. Fizika hansı hadisələri öyrənir	10
2. Fizika təbiət hadisələrini nə üçün öyrənir	15
3. Fizikada öyrənmə metodları	18
4. Fiziki kəmiyyətlər və onların ölçülməsi	22
5. Ölçü cihazları	26
6. Ölçmələrdə dəqiqlik	31
• Ümumiləşdirici tapşırıqlar	34

2

MATERİYA



7. Materiya: maddə və fiziki sahə	36
8. Maddə və cisim	39
9. Əlaqəli sistemlər. Atom. Atom nüvəsi	41
10. Molekul	44
11. Maddənin aqreqat halları	47
• Ümumiləşdirici tapşırıqlar	50

3


MADDƏ VƏ ONUN XASSƏLƏRİ



12. Diffuziya	52
13. Maddələrin istidən genişlənməsi	55
14. Maddənin ölçülü bilən xassələri: həcm və onun ölçülməsi	58
15. Kütlə və onun ölçülməsi	61
16. Maddənin sıxlığı və onun təyin edilməsi	65
17. Temperatur və onun ölçülməsi	68
• Məsələlər	71
• Ümumiləşdirici tapşırıqlar	72

4

QARŞILIQLI TƏSİRLƏR VƏ HƏRƏKƏT



18. Qarşılıqli təsirlər. Toxunma ilə baş verən təsirlər	74
19. Qravitasiya qarşılıqli təsiri – Gürəş sistemi	76
20. Elektrik qarşılıqli təsiri	79
21. Maqnit qarşılıqli təsiri	81
22. Mehaniki hərəkət	83
23. Elektrik yüklerinin hərəkəti: elektrik cərəyanı	86
24. Enerji	89
• Ümumiləşdirici tapşırıqlar	93
• Əlavələr	95

DƏRSLİYİNİZLƏ TANIŞ OLUN!

16. SIXLIQ VƏ ONUN TƏYİN EDİLMƏSİ

Eyni haemli mixtalif cisimlərin, məsələn, kitab və dəmir parçası, kərpic və taxta cisimlərin mixtalif ağırlıqları olduğunu müşahidə etməsiniz.

- Cisimlər ağırdır, yaxud yüngüldür dedikdə nəzərdə tutulur?

Əlavə məsələ 1

Cisimin kütləsi nədan andur?

Təchizat: Təzələri 1 sm olan plastilin və pemoplast kub, xatkes, elektron təzə (yüngül qollu təzə və çəki daşları).



Araşdırmanın gedisi:

Elektron təzələrin istifadə edərək sıvıya penoplast, sonra isə plastilin kubun kütləsini çoxın. Nöticələri isə vərəqinə köçürüdүümüş codvalda qeyd edin:

Maddə	Həcmi	Kütləsi	1 sm ³ həcmindəki kütlə, $\frac{\text{g}}{\text{sm}^3}$
Pemoplast	1 sm ³		
Plastilin	1 sm ³		

Təzəbədən görünür ki, plastilin eyni haemli pemoplastdan ağırdır.

Maddənin vəlid haemindəki kütləsi onun sixluğunu adlanır.

Sixluq (rho) hərfi ilə işləyə olunur. Küttanın m, haemlin V olduguunu nəzərə alsaq, sixluq ayaqlarında döşkularla bəşənləməz:

m

$\frac{\text{kg}}{\text{m}^3}$

Əlavə məsələ 2

Fizikləndik ekspirimentindən təqdimat metodu ilə deşa italyan alimi Galileo Qaliley təbliğ etmişdir. O, əyləniq Piza qülləsindən yüngül və ağır cisimləri eyni vaxtla atmış, onların yera demək olar ki, eyni vaxtla düşüyündə inmeyyən olurlar. Qaliley bu ekspirimente Aristotelin 2000 il əvvəl irali surdiyi "dərin mənim" iddiasını düzürtür.



Vahidlərin çevrilməsi

Bəzən vahidlərdən birini digərinə çevirmək lazımdır. Vahidlərin çevrilməsi üçün 1 m³ -in əsaslılığından 8900 kg

1. Maraqoyatma. Müxtəlif şərait və hadisələr təsvir edilir, əvvəller qazanılmış biliklərə əsaslanan suallarla yekunlaşır.

2. Araşdırma.

Hadisələrin araşdırılması, təcrübə, laboratoriya işləri və müxtəlif tapşırıqlar.

Fərdi və qrup şəklin-də yerinə yetirilə bilər. İşin nəticəsini müzakirə etmək, səhvləri araşdırmaq üçün suallar verilir.

3. İzahlar. Araşdırma zamanı müəyyən etdiyiniz faktlara aid bəzi açıqlamalar verilir. Əsas anlayışlar, mövzu ilə bağlı izahlar, təriflər, qaydalar, bir sözlə, dərsin əsas məzmununu burada əks olunur.

4. Bilirsinizmi? Mövzu ilə bağlı mühüm məlumat verilir.

5. Mühüm bacarıqlar. Fizikanın təlimində tələb olunan mühüm bacarıqlardır.

6. Bu maraqlıdır. Mövzuya aid bilikləri genişləndirmək üçün maraqlı nümunələr və tarixi faktlar verilir.

Dünya coğrafyası

Bu səfər təminatı XXI əsrdə italyan alimi Q. Galilei tətbiq etmişdir. O, gizli kürənin (C) dəliliyin dərəcəsi bəriyə təhlidib, qeydən fərqli şəkildə qoymışdır.



7. Öyrəndiklərinizi tətbiq edin. Mövzuda öyrənilənləri möhkəmləndirmək, tətbiq etmək və onlara münasibət bildirmək məqsədi ilə vərilən təcrübə və tapşırıqlardır.

8. Nə öyrəndiniz. Dərsdə öyrəndiyiniz yeni açar sözlərdən istifadə etməklə mövzunun xülasəsini özünüz tamamlayacaqsınız.

9. Açıar sözlər. Hər mövzü üzrə öyrənilən yeni termin və anlayışlardır.

10. Öyrəndiklərinizi yoxlayın. Hər bir mövzuda öyrəndiklərinizi qiymətləndirmək, zəif cəhətlərinizi müəyyən etmək üçün nəzərdə tutulur.

11. Layihə. Evdə yerinə yetirilməsi nəzərdə tutulur. Bu layihələr eksperiment xarakterlidir və onları yerinə yetirmək üçün müxtəlif mənbələrdən istifadə edilə bilər.

12. Ümumiləşdirici tapşırıqlar. Hər bölmənin sonunda öyrəndiklərinizin tətbiqi ilə bağlı sual və tapşırıqlar verilir.

Sənədli təcrübələrinə başlayın!

Waxşılım 2

1. Mənzək Metal parçasının həcmi $1 \text{ kg} \cdot 300 \text{ cm}^3$, həcmi 1 m^3 -dir. Mənzək maddəsinin məsələləri? O, həm maddələndir?

2. Qazın həcmi maddədən?

Təchizat: Çay ıçığı (qızılı və ya ələmanlıdan), şorbası (əzəm məzvəkə, elektron təvəllül qızılı tozlu və çökü dagları)

İşin gedigicisi:

- Qızılı tətbiqinə tərəfi vəzifələndirilir.
- Fərəcənən həcmi mənzəkə vəzifələndirilir.
- Rəding dəstəkəmənin istifadə etməkki, qazının ekinəti həməzəmən.

Nəticəni müşahidə edin:

- Şorbası vəzifətə tərəf tətbiqinə ifadələr axınlar nadəvənliklə ifadələrlə nüvərişdirildi, qazının gümüşləşdir, yüksək altınlınlarda hazırlanmışım məşəyən adın,



Mənzək maddəsi

mənzək maddəsinin həcmində həcmlidir.
 $\text{H} = \frac{\text{V}}{\text{M}}$ V - həcm, M - maddənin
mənzək maddəsinin həcmi.

$\text{H} = \frac{\text{V}}{\text{M}}$ metr / kubometr / kilogramtr;

Açıar sözlər
Səbəq
Mənzək
Həcm
Maddənin həcmi

Sənədli təcrübələrinə başlayın!

1. Məhdilərin nüsxəsi - əsər dəlili mədiridir.

Layihə

Təchizat: plastik born (uzunluğu 15-20 sm), polietilen parça, skorp, qayıq, şəm, silikon.

- Bornunun karəkarlarını polietilen parça ilə qapıyalı, silikonlu yaxşılaşdır.
- Bornunun bir tərofluslu şəxşən ortasından içiye vəzifələndirilir.

Ümumiləşdirici TAPŞIRQLAR

1. Vərləmələrin həm fiziki hadisəyin nüsxəsinə təqdim edilməsi. Tələvət: rəsəd adımlarla, təqdimat: rəsədən döşəmək, gələndən okşanma olmalıdır; qarşılıqlı: vərləmənin nüsxəsinə təqdimat: vərləmənin nüsxəsinə salınması.


LAYİHE

GİRİŞ

Bizi əhatə edən təbiət nəhəng və rəngarəngdir. O, daim hərəkət edir, daim dəyişir. Təbiətdəki hər cür dəyişiklik *təbiət hadisəsi* adlanır. Təbiət hadisələri bir-biri ilə qarşılıqlı əlaqədədir. Bu o deməkdir ki, təbiətdə bütün hadisələr qanuna uyğun surətdə baş verir, yəni təbiət hadisələri müəyyən qanunlara tabedir. Həmin qanunlar isə təbiət mövcud olandan bu günə kimi fasiləsiz və qüsursuz fəaliyyət göstərir.

Hələ qədim dövrlərdən insanlar təbiət qanunlarını öyrənib onları öz gündəlik həyatlarına tətbiq etməyə çalışmışlar: “Küləyin əsməsinə səbəb nədir?”, “Səma niyə mavidir?”, “Niyə bəzən, rəngli yağışlar yağır?”, “Şimşək niyə çaxır?”, “Niyə əvvəlcə şimşəyin işığı görünür, sonra isə gurultusu eşidilir?”, “Niyə planetlər Günəş ətrafında dolanır?”, “Niyə Yer kürəsində fəsillər dəyişir?”, “Yerdə çayların axması hansı qanuna uyğunluqla baş verir?” və s. Bu kimi böyük miqdarda suallara cavab vermək və onları məişətimizə tətbiq etmək üçün uzun əsrlər ərzində biliklər toplanmış, müxtəlif insanlar bu sahədə böyük səylər göstərmişlər. Beləliklə, təbiət hadisələrinin müxtəlif növlərini öyrənən alımlər yarandı. Alımlər isə öz növbəsində çoxlu növ təbiət hadisələrini öyrənən müxtəlif elm sahələri yaratdılar: fizika, astronomiya, biologiya, kimya, coğrafiya (a) ...

Təbiət elmlərin içərisində ən mühümü FİZİKA elmidir. “Fizika” yunanca “fyuzis” olub təbiət deməkdir. Bu sözü elmə qədim yunan filosofu Aristotel (b.e.ə. 384–322), Azərbaycan dilinə isə XI əsrдə yaşamış Şərqiñ dahi filosofu Əbülhəsən Bəhmənyar əl-Azərbaycanı (993–1066) gətirmişdir.



Aristotel
(e.ə. 384–322)
Qədim yunan filosofu
və elm xadimi.
Əsərlərində qədim
yunan elmlərinin
bütün nailiyyətlərini
toplamışdır. O, “Fi-
zika” adlı kitab
yazmaqla elmə ilk
dəfə “fizika” sözünü
gətirmiştir.



**Əbülhəsən Bəhmənyar
əl-Azərbaycanı**
(993–1066)
Qədim Şərqiñ filosofu.
“İdrak” əsərində ilk dəfə
olaraq “fizika” sözünü
Azərbaycan dilində işlət-
mişdir. “Metafizika”,
“Mövcudatın mərhələləri”,
“Təhsil” əsərləri ilə Şərqdə
və Avropada
məşhurlaşmışdır.

Fizika bütün təbiət hadisələrinin baş verməsinin ümumi qanunlarını, bizi əhatə edən maddi aləmin quruluşunu və xassələrini öyrənən elmdir. O, həmcinin digər təbiət elmləri arasında da əlaqə yaradır. Ona görə də bu elmi öyrənməklə, siz nəinki təbiət hadisələrinin başvermə səbəblərin izah edə biləcək, hətta müasir texnologiyaların yaradılması və gündəlik

həyatımızda istifadəsində təbiət qanunlarına dair biliklərin tətbiqləri ilə də tanış olacaqsınız.

Fizika eksperimental elmdir, yəni onun nəzəri qanunları təcrübələrdə təsdiqlənən real faktlara əsaslanır. Fizikanı öyrənməklə siz də təbiət hadisələrini sinifdə xüsusi laboratoriya cihazları vasitəsilə müşahidə edəcək və araşdıracaqsınız.

Fizika dəqiq elmdir. Bu o deməkdir ki, fiziki qanunlar riyazi düsturlarla ifadə edilir.




1



Səh. 9-34

FİZİKA NƏYİ ÖYRƏNİR?

1. Fizika hansı hadisələri öyrənir
2. Fizika təbiət hadisələrini nə üçün öyrənir
3. Fizikada öyrənmə metodları
4. Fiziki kəmiyyətlər və onların ölçülməsi
5. Ölçü cihazları
6. Ölçmələrdə dəqiqlik
 - Ümumiləşdirici tapşırıqlar



FİZİKA — NƏYİ, NƏ ÜÇÜN VƏ NECƏ ÖYRƏNİR?

1. FİZİKA HANSI HADİSELƏRİ ÖYRƏNİR?

...Bütün insanlara sual ver bu dəm:
Nə yolla yarandı boşluqdan aləm?..
...Görək kim yaratmış bu təbiəti,
O kimdir? İşinin nədir hikməti...
...Hər şey öz-özünə necə düzəldi,
Bax, nə cür Kainat əmələ gəldi...

Nizami Gəncəvi

- Azərbaycanın dahi şairi Nizami Gəncəvi 800 il bundan əvvəl yazdığını bu misralarda insanlardan nə soruşur?
- Təbiət dedikdə nə başa düşürsünüz?
- Təbiətdə hansı hadisələri müşahidə etmisiniz?

Müxtəlif təbiət elmləri təbiət hadisələrinin ayrı-ayrı qanunlarını öyrənir (bax: səh.8 – “Elm ağacı”). Lakin fiziki qanunlar bütün təbiət elmlərinin elmi əsasını təşkil edir və bu elmlər tərəfindən istifadə olunur. Məsələn, fizika elmi astronomiyada Kainatın yaranması və təkamülünün, Güneş sisteminin formallaşmasının, Güneş və digər ulduzların tərkibi və şüalanmasının, kimyada maddələrin çevrilməsinin, biologiyada canlı sistemlərin fəaliyyətinin, coğrafiyada isə hava və suyun hərəkətinin qanuna uyğunluqlarını izah edir.

Ona görə də fizikanı bizi əhatə edən təbiətin daxili quruluşunu, xassələrini və orada baş verən hadisələrin *ümumi qanunlarını* öyrənən elm sahəsi kimi də adlandırırlar.

Araşdırma 1

Yumurtanı butulkanın içərisinə itələyən sehrli qüvvə nədir?

Təchizat: şirə butulkası, pərdəsi zədələnmədən qabığı təmizlənmiş soyutma yumurta, kağız parçası, kibrit (a).

Araşdırmanın gedisi:


1. Kağız parçasını yandırıb butulkanın içərisinə atın.
 2. Bir qədər gözləyin və sonra yumurtanı butulkanın ağızına qoyn.
- Müşahidə olunan hadisəni iş vərəqində qeyd edin (b).



a



b





Nəticəni müzakirə edin:

- İçerisində yanın kağız olan butulkanın ağzına yumurtanı yerləşdirdikdə nə müşahidə etdiniz?
- Yumurtanın butulkanın içərisinə sorulmasına səbəb nə ola bilər?

Araşdırma ②

Möcüzəli işıq

Təchizat: fənər, küvet (dayaz plastik qab), müstəvi güzgü, qalın ağ kağız, su.



Araşdırmanın gedişi:

1. **Küveti*** su ilə doldurun.
2. Güzgünü onun içərisində maili yerləşdirin (a).
3. Fənərin işığını suyun içərisindəki güzgünün səthinə yönəldin (b).
4. Ağ kağızı güzgüdən əks olunan işıq şüalarının karşısındakı maili vəziyyətdə qoyulmuş güzgü (c) qarşısında yerləşdirin (c). Baş verən hadisəni müşahidə edin.

*Küvet [fransız sözü; cuvette] – çən, tas, ləyən, teşt.

Nəticəni müzakirə edin:

- Bu hadisə hansı təbiət hadisəsinə bənzəyir?


Bizə çox sadə görünən hadisələrdə belə, məsələn, budaqdan qopan almanın yerə düşmə hadisəsində çoxlu sayda təbiət obyekti iştirak edir: ağac, budaq, hava, Yer kürəsi. Təbiətdəki bütün canlı və cansız obyektlər **fiziki cisim** və ya sadəcə, **cisim** adlandırılır.

Fiziki cisimlərin daxilində və ya onların iştirakı ilə baş verən təbiət hadisələri isə **fiziki hadisələr** adlanır. Fiziki hadisələrin müxtəlif növləri var, bir neçə fiziki hadisə ilə tanış olaq.

Fiziki hadisələri belə qruplaşdırmaq olar:

FİZİKİ HADİSƏLƏR

Mexaniki hadisələr:
sadə mexanizmlər,
cisimlərin hərəkəti
və qarşılıqlı təsiri



İstilik hadisələri



Elektrik və məqnit hadisələri: elektriklənmiş
cisimlərin və yüklerin
qarşılıqlı təsirləri



İşığın yayılması



Səsin yayılması



**Maddənin quruluşu
və çevrilməsi**





Öyrəndiklərinizi tətbiq edin

Araşdırma 3

Yerin Cənub və Şimal qütblərinin təyini

Təchizat: küvet, düz maqnit, plastik dayaz qab, rəngli yapışqanlı lent (skoç), su.

Araşdırmanın gedisi:

1. Küveti su ilə doldurun.
2. Plastik qaba düz maqnit lent vasitəsilə yapışdırın və onu küvetdəki suyun səthində yerləşdirin (a).
3. Qabı fırladıb sərbəst buraxın və dayanana qədər gözləyin (b).
4. Su səthində dayanan qabdakı maqnitin uclarının rənginə uyğun lent parçalarını küvetin kənarlarına yapışdırın. Bununla siz fırladıldıqdan sonra hərəkətsiz dayanan maqnitin uclarının vəziyyətini qeyd etdiniz (c).
5. Qabı yenə fırladıb buraxın və dayanana qədər gözləyin. Müşahidə etdiyiniz hadisəni iş vərəqində qeyd edin.



Nəticəni müzakirə edin:

- Səthinə maqnit bərkidiyiniz qabı ikinci dəfə fırladıb dayanana qədər izlədikdə nə müşahidə etdiniz?
- Bu araştırma sizə hansı cihazı xatırladır?

Nə öyrəndiniz?

Aşağıdakı cümlələri açar sözlərdən istifadə edərək tamamlayın.

Həmin sözlərə uyğun şəkilçilər artırmağı unutmayın.

— xassələrini və orada baş verən hadisələrin ümumi — öyrənir. Təbiətdəki bütün canlı və cansız obyektlər fiziki cisim və ya — adlandırılır. Fiziki cisimlərin daxilində və ya onların iştirakı ilə baş verən təbiət hadisəleri isə — adlandırılır. Fizikanın öyrəndiyi hadisələrin çox növü var, bunlara misal olaraq mexaniki hadisələri, “—”, “səsin yayılması”nı, “—”, “—”, “—” göstərmək olar.

Açar sözlər

Fiziki hadisə
Maddənin quruluşu və çevrilməsi
Qanun
Elektrik və maqnit hadisələr
İşığın yayılması
Cisim
Fizika
İstilik hadisəsi


Öyrəndiklərinizi yoxlayın

1. Fizika təbiəti öyrənən digər fənlərdən nə ilə fərqlənir?
2. Düşünərək aşağıdakı suallara cavab verin:
 - a) gündəlik həyatda hansı mexaniki hadisələrə tez-tez rast gəlirsiniz? Mexaniki hadisəni digər fiziki hadisələrdən hansı xarakterik əlamətinə görə fərqləndirə bilərsiniz?
 - b) işıq hadisələrinə aid nümunələr söyləyin, onu digər hadisələr içərisindən necə seçdiniz?
 - c) evinizdə və sinif otağında elektrik hadisələrinə nə kimi nümunə göstərə bilərsiniz? Bu hadisələri hansı xarakterik xüsusiyyətinə görə digər fiziki hadisələrdən fərqləndirmək olar?
3. Fiziki hadisələrin bir-biri ilə qarşılıqlı əlaqədə olduğunu aid nümunələr göstərə bilərsinizmi?

Layihə

Təchizat: plastik boru (uzunluğu 15–20 sm), polietilen parça, yapışqanlı lent, qayçı, şam, alışqan.

1. Borunun kənarlarını polietilen parça ilə qapayıb lentlə yapışdırın.
2. Borunun bir tərəfindəki parçanın ortasından qayçı vasitəsilə dəlik açın.
3. Şamı yandırıb masa üzərində yerləşdirin və borunun dəlik açılan tərəfini şama 2–3 sm məsafədə yaxınlaşdırın. Borunun əks tərəfindəki parçanı barmaqlarınızla döyəcləyin.
Şamin alovunu söndürən hansı hadisəni müşahidə etdiniz? Bu barədə esse yazın.





2. FİZİKA TƏBİƏT HADİSƏLƏRİNİ NƏ ÜÇÜN ÖYRƏNİR?

İnsanlar təbiət hadisələrini müşahidə etmək və araşdırmaqla onların elm, texnika və istehsalat sahələrinə tətbiq yollarını müəyyənləşdirdilər. Alim və mühəndislər istilik, elektromaqnit, işıq, atom və bir çox fiziki hadisələri fasiləsiz öyrənir, əldə olunan bilikləri həyatımıza tətbiq edirlər. Bunun nəticəsidir ki, yeni-yeni avadanlıqlar yaranır.

- Sizcə, mexaniki hadisələri öyrənmək nə üçün lazımdır?
- İstilik hadisələrinə dair hansı nümunələr göstərə bilərsiniz?
- Elektrik hadisələrinin müasir tətbiqlərinə harada rast gəlmək olar?
- İşığın yayılması, maddənin quruluşu və çevrilməsinin öyrənilməsi hansı elm və texnika sahələrinin yaranması və inkişafına təkan verdi?


Araşdırma 1

Etibarlı dayaq

Təchizat: nazik karton (2 əd.), qalın stəkan, metal kürəciklər (4–5 əd.), ayaqqabı qutusu (2 əd.).

Araşdırmanın gedisi:

1. Qutuları bir-birindən 10–15 sm aralı yerləşdirin və səthlərinə kağız karton qoymaqla “körpü” düzəldin (a).
2. Stəkanı kağız “körpünün” ortasında yerləşdirin. Müşahidə etdiyiniz hadisəni iş vərəqində qeyd edin (b).
3. Sonra stəkanı götürün, ikinci kartonu yarımcəvrə formasında əyin və “körpünün” altında elə yerləşdirin ki, kartonlar bir-birinə toxunsun.
4. Stəkanı yenə “körpünün” üzərində yerləşdirin və bu dəfə onun içərisinə bir neçə kürəcik qoyun (c). Müşahidə apardığınız hadisəni iş vərəqində qeyd edin.



Nəticəni müzakirə edin:

- Boş stəkanı birinci “körpünün” üzərində yerləşdirdikdə nə müşahidə etdiniz?
- Hazırladığınız ikinci “körpü” nə üçün həm stəkanın, həm də onun içərisindəki kürəciklərin ağırlığına davam gətirdi?
- Belə etibarlı dayaqlara rast gəlmisinizmi?
- Bu araşdırında hansı fiziki hadisəni müşahidə etdiniz?

Alımlar təbiət hadisələrinin səbəblərini elmi cəhətdən araşdırıb, onları həyatımıza tətbiq etdilər; məsələn, cırçırrama və quşların uçuşunu öyrənməklə təyyarə və helikopterləri hazırlaya bildilər (a).



Cisimlərin suda üzmə qanuna uyğunluğunu öyrəndikdən sonra qayıqlar, gəmilər, hava şarları hazırlanıb, dəniz və okeanlar, qitə və ölkələr fəth olundu (b).



Meduza və səkkizayaqlı dəniz ilbizinin suda reaktiv hərəkətləri* alımlar reaktiv raket və təyyarələrin hazırlanma “açarını” verdi (c).



İşığın yayılma qanuna uyğunluqları aşkar edildikdən sonra cisimlərin kölgələrinin alınma səbəbləri aydın oldu. İşığın şəffaf cisimlərdən (məsələn, şüşədən) keçməsinin qanunu uyğunluğunun öyrənilməsi sayəsində eynək, binokl, teleskop, digər sadə və mürəkkəb texnologiyalar hazırlamaq mümkün oldu (d).



Alımlar maddənin quruşu və çevrilməsi qanuna uyğunluqlarını kəşf edildikdən sonra atom enerjisindən dinc və hərbi məqsədlər üçün istifadə olunan texnologiyalar hazırladılar (e).



*Reaktiv hərəkət [latınca “re” – əks və “actus” – fəal] – cisimdən bir hissə ayrılaraq, hərəkət etdiyi zaman cismin özünün əks istiqamətdə hərəkət almasıdır.



Öyrəndiklərinizi tətbiq edin

Araşdırma ②

Hava şarını hərəkət etdirən nədir?

Təchizat: kapron ip, şirə çöpü, hava şarı, yapışqanlı lent.


a



Araşdırmanın gedisi:

- İpi şirə çöpündən keçirin, onu tarım çəkərək otaqda iki tərpənməz nöqtəyə (məsələn, qapı və pəncərə dəstəklərinə) bağlayın (a).
- Biriniz şara hava üfürüb barmaqlarınızla dəliyi sıxın, digəriniz isə onu yapışqanlı lent vasitəsilə şirə çubuğuna bərkidin.
- Barmaqlarınızı açın və baş veren hadisəni müşahidə edin (b).

b



Nəticəni müzakirə edin:

- Şardan hava şırnağı çıxdıqda nə müşahidə etdiniz?
- Şardan çıxan hava şırnağının və şarın özünün hərəkət istiqamətləri haqqında nə deyə bilərsiniz?
- Şarın hava şırnağının təsiri altında hərəkətinə oxşar hansı hərəkətləri misal göstərə bilərsiniz?

Nə Öyrəndiniz?

Alimlər __ səbəblərini elmi cəhətdən araşdırmaqla onları həyatımıza tətbiq etdilər: məsələn, qayıq və gəmilərin, hava şarlarının hazırlanması, cisimlərin __ qanunauyğunluğunu öyrəndikdən sonra mümkün oldu. __ qanunauyğunluqları aşkar edildikdən sonra Günəş və __ səbəbi aydın oldu. Atom elektrik stansiyası, atom bombası, atom sualtı gəmilərinin hazırlanması __ qanunauyğunluğu kəşf edildikdən sonra mümkün oldu. Meduza və səkkizayaqlı dəniz ilbizinin suda __ alımlarə rakət və təyyarələri hazırlamalarına kömək etdi.

Açar sözlər

Maddənin quruluşu
və çevrilməsi
Reaktiv hərəkət
Təbiət hadisələri
İşığın yayılması
Suda üzmə
Ay tutulması

Öyrəndiklərinizi yoxlayın

- Fizika elminin müasir texnologiyanın inkişafına nə kimi təsirləri var? Nümunələr göstərin.
- Verilən cədvəli iş vərəqində çəkin. Mənzilimzdə yaşayış komfortunu yüksəldən alət və cihazların adını, onların işinin əsaslığı fiziki hadisələri cədvəldə qeyd edin.

Nö	Məişətdə istifadə etdiyimiz alət və cihazlar	Fiziki hadisə

Layihə

Şəkildə təsvir olunmuş hadisəni cütlüklərə bölünərək (və ya evdə bacı-qardaşınızla) icra edin. Bu üsulla çəkdiyiniz siluet-təsvirlərdən sinifdə sərgi düzəldin.



3. FİZİKADA ÖYRƏNMƏ METODLARI


The diagram shows two scenarios. On the left, a boy in a blue shirt observes a lightning strike and says, "Şimşək çaxanda, əvvəl onun işığı görünür, sonra səsi eşidilir. Görəsən, niyə?" (When lightning strikes, we see the light first, then we hear the sound. Look, why?). On the right, a girl in a pink shirt observes a lightning strike and says, "Fikir verirsən, deyəsən əsas səbəb buludlardadır, onlar bizdən çox uzaqdadırlar" (If you think, tell me, the main reason is that clouds are much further away from us). Below these, a boy in a blue shirt says, "Mən bu hadisəni hər dəfə müşahidə edirəm, ancaq onu izah edə bilmirəm!" (I can observe this phenomenon every time, but I can't explain it!). A girl in a pink shirt says, "Deməli, müşahidələr bize kifayət qədər informasiya vermır!" (In other words, observations provide enough information!). Red and blue arrows indicate a flow of information or comparison between the two scenarios.

- Elmi araşdırırmalar hansı metodlarla aparılır?

Araşdırma 1

Xətkeş nə üçün yerə düşür?

Təchizat: xətkeş.



Araşdırmanın gedişi:

- Xətkeş müəyyən hündürlükdən masanın üzərinə buraxın və müşahidə aparın. Onun nə üçün masanın üzərinə düşdüyüünü izah etməyə çalışın.

Nəticəni müzakirə edək:

- Bu sadə araştırma hansı fərziyyənizi təsdiqlədi?
- Araşdırma və fərziyyə əsasında hansı fiziki qanuna uyğunluğu müəyyən etdiniz?

Təbiətşünas alımlar hadisələri müəyyən metodlarla araşdırırlar. Həmin tədqiqat metodları *elmi metodlar* adlanır.

Bütün təbiət elmlərində olduğu kimi, *fizikada da hadisələrin öyrənilmə metodları* vardır, bunlar *müşahidə, eksperiment* və *nəzəriyyədir*.

Müşahidə – hadisələrin gedişinə müdaxilə etmədən onlar barədə duyğu üzvləri vasitəsilə informasiyanın toplanmasıdır.

Alımlar müşahidə apardıqları hadisələri izah edir və müəyyən nəticələrə gəlirlər. Lakin hadisələrdə ziddiyətlər aşkar olunduqda onları izmək üçün qarşıya yeni suallar qoyurlar. Belə suallar **problem suallar** adlanır. Sonra onlar həmin suallara cavab ax-



tarmağa başlayırlar. Suallara cavab axtarışı prosesində **fərziyyə** (hipotez) irəli sürülür.

Fərziyyə – problem sualın ehtimal olunan cavabıdır. Fizikada fərziyyələrin doğruluğunu yoxlamaq üçün *fiziki eksperimentlər* (*təcrübələr*) aparılır.

Fiziki eksperimentlər – xüsusi yaradılmış şəraitdə təbiət hadisələrinin öyrənilmə metodudur. Eksperimentlər fərziyyəni ya təsdiqləyir, ya da təkzib edir. Eksperimentlər əsasında **fiziki qanunlar** formalaşır. Məsələn, yağış damcılarının və əlinizdən buraxdığınız daşın necə düşdüyünü müşahidə edin. Onlar həmişə Yer səthinə düşür. Müşahidələrdən belə bir fiziki qanun formalaşır: yağış damcıları və daş Yer tərəfindən cəzb olunduğuuna görə həmişə yerə düşür.

Buradan belə bir fərziyyə irəli sürmək olar ki, *əgər daş və yağış damcıları Yerin cazibəsi nəticəsində həmişə Yer səthinə düşürsə, başqa fiziki cisimlər də Yerə düşməlidir*. Bu fərziyyəni yoxlamaq üçün eksperiment qoyulur. Siz bu eksperimenti artıq xətkəslə etdiniz və irəli sürdüğünüz fərziyyə təsdiq olundu: xətkəş də, yağış damcıları və əlinizdən buraxdığınız daş kimi Yerin cazibəsi nəticəsində aşağı – Yer səthinə düşdü.

Beləliklə, siz bütün cisimlərin Yer tərəfindən cəzb olunması qanununu “kəşf” etdiniz. Qeyd edək ki, fizikada eksperimental tədqiqat metodunu ilk dəfə italyan alimi Qalileo Qaliley tətbiq etmişdir. O, Piza şəhərindəki əyilmiş qüllədən cisimləri sərbəst buraxmaqla onların hərəkətini öyrənmişdir.


Qaliley bu eksperimentlə sübut edir ki, Aristotelin 2000 il əvvəl irəli sürdüyü “ağır cisimlər yüngül cisimlərdən daha sürətli düşür” fərziyyəsi doğru deyil.

Eksperimentdə təsdiq olunmuş fərziyyə fiziki qanuna çevrilir.

Alımlər müşahidələr, fərziyyələr, eksperimentlər, fiziki qanunlar və bu qanunların ümumişdirilməsi nəticəsində **fiziki nəzəriyyələr** yaratmışlar.



Qalileo
Qaliley
(1564–1642)



- İlk fiziki nəzəriyyə ingilis fiziki Isaak Nyutonun müəyyən etdiyi "Klassik mexanika" adlanır. Bu nəzəriyyə cisimlərin hərəkət və qarşılıqlı təsir qanunlarını öyrənir.
- İngilis fiziki Ceyms Maksvell elektrik və maqnit hadisələrinin ümumi qanuna uyğunluğunu müəyyən etmişdir.
- Amerika fiziki Albert Eynsteyn "Xüsusi nisbilik" nəzəriyyəsi ilə dünyanın böyük sürətlərdə hərəkətini təsvir etdi.



Isaak Nyuton
(1643–1727)



Ceyms Klark Maksvell
(1831–1879)



Albert Eynsteyn
(1879–1955)

Öyrəndiklərimizi tətbiq edin


Araşdırma 2

Elektrik lampasının işıqlanması


Araşdırmanın gedisi:

- Batareya və lampanı şəkil-də təsvir olunduğu kimi birləşdirin (a).
- Naqillərin açıq uclarını bir-birini toxundurub uzaqlaşdırın (b).

(a)



(b)



Nəticəni müzakirə edin:

- Naqillərin açıq uclarını bir-birinə toxundurub uzaqlaşdırıldığda nə müşahidə etdiniz?
- Bu hadisə ilə əlaqədar hansı fərziyyə irəli sürmək olar?
- Eksperimentdən hansı nəticəni çıxara bilərsiniz?

Təchizat: element (batareya 4,5 V), birləşdirici naqillər (3 əd.), patrona bağlanmış kiçik lampa, yapışqanlı lent.



Lügət

Eksperiment (yunanca “*eksperimentum*”) sınaq, təcrübə, sübutetmə deməkdir.

Nəzəriyyə (yunanca “*theoria*”) təsvir, tədqiqat mənasını verir.

Metod (yunanca “*methodos*”) yol, dərkətmə üsulu anlamına gəlir.

Nə Öyrəndiniz?

Fizikada elmi tədqiqatlar hansı ardıcılıqla aparılır?



Açar sözlər



Müşahidə
Fərziyyə
Nəzəriyyə
Hadisə
Problem sual
Eksperiment

Öyrəndiklərinizi yoxlayın

1. Təbiəti öyrənməyin hansı metodları ilə tanış oldunuz?
2. Siz dərsdəki araşdırımlarda hansı hadisələr üzərində müşahidələr apardınız?
3. Dərsdə apardığınız eksperimentlər sizə hansı suallara cavab verməyə kömək etdi?

Layihə

Şəkildə Günəş və Ay tutulmalarının sxemi təsvir olunmuşdur. Təsvirləri araşdırın. “Bu təbiət hadisələri ilə bağlı hansı fiziki qanuna uyğunluğadair fərziyyə irəli surmək mümkündür?” suali üzərində düşünün.




4. FİZİKİ KƏMİYYƏTLƏR VƏ ONLARIN ÖLÇÜLMƏSİ

Keçmişdə ölçü alətləri olmamışda ölçmələr aparmaq üçün insanlar öz bədən üzvlərindən ("arsın" və "fut") (a) istifadə edirdilər. Həmin üsullar bəzən indi də tətbiq olunur: *bir qarış, bir ovuc, bir qucaq* və s. Kiçik məsafələrin ölçülməsində düymdən, böyük məsafələrin ölçülməsində isə addımdan (iki addım təxminən 1,5 m) istifadə olunur.

Arşın – uzunluq ölçüsü; uzadılmış əlin barmaqlarının ucundan ciyinə qədərki məsafə – 71,12 sm.

Fut – uzunluq ölçüsü; ayaq pəncəsinin orta uzunluğu – 30,48 sm.

Düym – uzunluq ölçüsü; baş barmağın ucundan birinci oynağa qədər məsafə – 2,5 sm.





Araşdırma 1

Ölçülərimizi təyin edək

Təchizat: düz və üçbucaqlı xətkeşlər, ölçü lenti, yazı lövhəsi, marker, kağız (A3 format), karandaş.

Araşdırmanın gedisi:

a təsvirindən istifadə edərək uyğun ölçülərinizi təyin edin və iş vərəqinə çəkdiyiniz cədvəldə yazın.

Nəticəni müzakirə edin:

- Aldığınız nəticələri yoldaşlarınızla müqayisə edin. Hansı fərqlər var?
- Evdə və sinifdə hansı ölçmələri aparmışınız, bu ölçmələrdə nəyi təyin etmisiniz?

Nº	Ölçünün adı	Qiyməti
1	Arşın	
2	Dirsək	
3	Addım	
4	Sajın	
5	Çəp sajın	
6	Düym	
7	Fut	

İnsanlar çox qədimdən məsafələri, özlərinin və müxtəlif cisimlərin ölçülərini, zamanı, ərazilərin sahəsini, tikililərin həcmini ölçmək problemləri ilə qarşılaşmışlar. Cəmiyyət və elm inkişaf etdikcə ölçmələrə və onların dəqiqliyinə də tələbat artdı. Uyğun ölçünü (məsələn: uzunluğu, zamanı, kütləni, temperaturu, təzyiqi, həcmi) xarakterizə edən **fiziki kəmiyyət** və onun **vahidini** müəyyənləşdirmək lazımdır.

Fiziki kəmiyyət – müxtəlif fiziki hadisə, maddə və cisimlərin xassələrinin miqdarı xarakteristikasıdır.

Uzunluq, həcm, sahə, zaman, qüvvə, kütlə, temperatur, sürət fiziki kəmiyyətlərdir. Fiziki kəmiyyətlərin qiyməti ölçmə və hesablamalarla təyin olunur.

Hər bir fiziki kəmiyyət müəyyən ad, simvol (hərf), qiyməti və ölçü vahidi ilə ifadə olunur. Məsələn, “sinif otağının uzunluğu 12 metrdir” dedikdə aşağıdakı ifadələr nəzərdə tutulur:

- fiziki kəmiyyət – **uzunluq**;
- hərfi işarəsi – **l**;
- qiyməti – **12**;
- ölçü vahidi – **metr**.

Sinif otağının uzunluğu: **$l=12\text{ m}$** .

Uzunluğun vahidi – **metr** və kütlənin vahidi – **kilogram**, birlikdə **metrik hesablama sistemini** əməl gətirdi. Metrik sistem əsas vahidlərdən, onların tərtibindən və törəmələrdən təşkil olunmuşdur.

Metrik sistemdə iki mühüm qaydaya əməl olunur:


- I. Büyük və kiçik vahidlərin əlverişli olması üçün əsas vahidlərin 10-a, 100-ə, 1000-ə və s.-yə vurulmasından, yaxud bölünməsindən istifadə edilir.
- II. Vahidlərin onluq vuruqları əmsallarla əvəz olunur (**bax: əlavələr, səh. 95, cədvəl 1**).

1960-ci ildə XI Beynəlxalq Metrologiya Konfransında Beynəlxalq Vahidlər Sistemi (BS) təsis olundu. BS-nin 7 əsas vahidi müəyyən edildi (**bax: əlavələr, səh. 95, cədvəl 2**).

Bilimsinizmi?

- Uzunluq vahidləri arasındakı fərq ölkələrarası ticarət əlaqələrinin inkişafına mane olurdu. Bu problemi aradan qaldırmaq üçün 1799-cu ildə Fransada ilk ümumi uzunluq ölçü vahidi – etalon olaraq **metr** müəyyən edildi. Metr – ölçü deməkdir (yun. “*metron*”).

1 metr platin-iridium xəlitəsindən hazırlanmış çubuğun iki cizgisi arasındaki məsafəyə bərabərdir. Bu çubuq “uzunluq etalonu” adlanır və Fransanın Sevr şəhərində saxlanılır.



- Ölçmələrlə məşğul olan elm sahəsi **metrologiya** adlanır. Ölçmələri ən böyük dəqiqliklə yerinə yetirən və bunun üçün səmərəli yollar axtaran elm adamları **metroloq** adlanır. Bəzən *metrologiya* ilə *meteorologiyani* qarışdırırlar. *Meteorologiya* Yerin atmosferini öyrənən elm sahəsidir.

Öyrəndiklərinizi tətbiq edin



“Arşın mal alan” filmindən epizod: Əsgər bəy Gülcöhrə xanıma beş arşın parça ölçür. Gülcöhrə xanımın neçə metr parça aldığıni müəyyən edin.



Nə Öyrəndiniz?

Uyğun ölçünü xarakterizə etmək üçün __ və onun __ müəyyənləşdirmək lazımdır. Uzunluq vahidi __ və kütlə vahidi __ metrik hesablama sistemini əmələ gətirir.

Açar sözlər

Metr
Fiziki kəmiyyət
Kiloqram
Vahid

Öyrəndiklərinizi yoxlayın

- Cədvəli iş vərəqinə çəkin və ora bildiyiniz ölçü vahidləri haqqında məlumatları yazın.

Ölçü vahidi	Məlumat

- Beynəlxalq Vahidlər Sisteminə uyğun olaraq cədvəli doldurun:

Fiziki kəmiyyət	BS-də vahidi

- Aşağıdakı kəmiyyətləri metrlə ifadə edin:

- | | |
|------------|------------|
| a) 728 mm | d) 8 mm |
| b) 0,18 sm | e) 0,25 km |
| c) 45 mm | f) 0,38 dm |

5. ÖLÇÜ CİHAZLARI

İnsan gündəlik həyatda müxtəlif fiziki kəmiyyətləri ölçməli olur: bədən və ya otaq temperaturunu, avtomobilin hərəkət süretini, mürəbbə bişirərkən şəkər və suyun miqdarını, alınan ərzağın kütləsini, evdən məktəbə çatma müddətini...



- Kəmiyyətlərin qiymətini necə müəyyən etmək olar?
- İnsan duyğu üzvləri vasitəsilə fiziki kəmiyyətləri ölçə bilərmi?
- Fiziki kəmiyyətləri ölçmək üçün nələrdən istifadə olunur?

Araşdırma 1

Bu hansı cihazdır?

Təchizat: müxtəlif ölçü cihazlarının fotosəkilləri.

Araşdırmanın gedişi:

- Fotosəkillərdə təsvir olunan cihazları diqqətlə nəzərdən keçirin. Bu cihazların necə adlandırıldığı və onlar vasitəsilə hansı fiziki kəmiyyətlərin ölçüldüyünü təyin edib iş vərəqində çəkdiyiniz cədvəli doldurun.



Nº	Cihazın adı	Ölđüyü fiziki kəmiyyət
1	Ölçü lenti	Uzunluq
2	...	
...	...	



Nəticəni müzakirə edin:

- Şəkildəki cihazların hansı ümumi cəhətləri var?
- Bu cihazların ölçü həddini necə müəyyən etmək olar?
- Dəqiq ölçü aparmaq üçün cihazla bağlı nələri bilmək lazımdır?

Şəkildə təsvir olunan bütün ölçü cihazlarında **şkala** (bölgü) vardır. Fiziki kəmiyyətlərin qiymətlərinin ölçülməsində cihazların şkalasının ölçü həddini və bir bölgüsünün qiymətini müəyyənləşdirmək çox vacibdir.

Araşdırma 2


Xətkeş şkalasının bir bölgüsünün qiymətinin təyini

Təchizat: xətkeş.

Araşdırmanın gedisi:

- Xətkeşin şkalasında ixtiyari iki ən yaxın böyük cizgini (a və b) təyin edin və bu qiymətlərin fərqini hesablayın. Aldığınız ifadəni iş vərəqində qeyd edin.
- Təyin etdiyiniz fərqdə şkalanın neçə bölgüsü (n) yerləşdiyini sayın. Nəticəni iş vərəqində yazın.
- Təyin etdiyiniz fərqi bölgülərin bu sayına bölün və xətkeşin bir bölgüsünün qiymətini hesablayın:

$$\text{Bir bölgünün qiyməti} = \frac{\text{iki ən yaxın böyük cizginin qiymətləri fərqi}}{\text{bu cizgilər arasındaki bölgülərin sayı}} = \frac{b-a}{n}$$



Nəticəni müzakirə edin:

- Xətkeşlə ölçülən uzunluq hansı vahidlə ifadə olunur?
- Xətkeşin bir bölgüsü nə qədərdir?

2-ci araşdırımada təsvir olunan xətkeşin bir bölgüsünün qiymətini təyin etmək üçün ixtiyari iki qonşu cizginin böyük ədədindən kiçiyi çıxılır; məsələn, ixtiyari seçdiyiniz 3 və 4 cizgilərindən: $4 - 3 = 1$ sm. Sonra bu cizgilər arasındaki bölgülər sayılırlar: $n=10$ bölgü. Daha sonra bir bölgünün qiyməti hesablanır:

$$\text{Bir bölgünün qiyməti} = \frac{b-a}{n} \text{ sm} = \frac{4-3}{10} \text{ sm} = \frac{1}{10} \text{ sm} = 0,1 \text{ sm} = 1 \text{ mm.}$$

Beləliklə, baxdığınız xətkeşin bir bölgüsü 1 mm-ə bərabərdir.

Bilirsinizmi?

- Məişətdə istifadə olunan fiziki cihazların çoxu sadədir. Gündəlik həyatda belə cihazlardan – xətkeş, menzurka, tərəzi, saat, termometrdən tez-tez istifadə edirik.
- Elmi müəssisələrdə, texnikada, təbabətdə və istehsalatda daha mürəkkəb ölçü cihazlarından istifadə olunur. Belə ki, xəritələrdə çayların, yolların uzunluğunu ölçmək üçün *kurvimetrdən* (1), təkərlərin fırlanması vasitəsilə gedilən yolun uzunluğunu ölçmək məqsədilə *odometrdən* (2), cisimlərin xətti ölçülərini dəqiq müəyyən etməkdən ötrü *ştangenpərgardan* (3), qan təzyiqini ölçmək üçün *tonometrdən* (4) və s.-dən istifadə edilir.

Müasir dövrdə fiziki kəmiyyətlərin ölçülməsində dəqiqliyi artırmaq məqsədilə elektron cihazlardan istifadə olunur. Bu cihazlarda şkalaları rəqəmlər əvəz edir.

1



Elektron kurvimetri



Məxaniki kurvimetri

2



Odometr

Ştangenpərgar



3



Tonometr





Lügət

Menzurka (a) tutum, həcm ölçən və üzərində şkalası olan şəffaf (və ya yarımsəffaf) qabdır. Məişətdə (məsələn, kulinariya işlərində), laboratoriyalarda kiçik cisimlərin, maye-lərin həcmini ölçmək üçün istifadə olunur.



Kurvimetr (b) əyri xətlərin uzunluğunu ölçən cihazdır. Kurvimetrdən xəritələrdə çəkilmiş çaylar, avtomobil və dəmir yollarının uzunluğunu ölçmək üçün istifadə olunur.


Ştangenpərgar (c) cisimlərin xarici və daxili ölçülərini dəqiqliklə ölçən cihazdır.

Odometr (d) velosiped, motosikl və s. təkərlərinin fırlanması vasitəsilə gedilən yoluñ uzunluğunu ölçən cihazdır.

Öyrəndiklərinizi tətbiq edin

Şəkildə iki termometr təsvir olunmuşdur. Onların hər biri üçün aşağıdakılara təyin edin:

- Ölçü həddi neçə dərəcə selsidir ($^{\circ}\text{C}$)?
- Bir bölgüsü nə qədərdir?
- Hər biri neçə dərəcə selsi göstərir?



Nə öyrəndiniz?

Fiziki kəmiyyətlərin qiymətləri __ vasitəsilə təyin edilir. Bütün cihazların __ vardır. Ölçü cihazından istifadə edərkən onun __ qiymətini təyin etmək vacibdir. Cisimlərin həcmi __, temperaturu __, uzunluğu __, kütləsi __ vasitəsilə ölçülür.

Açar sözlər

Ölçü cihazı
Şkala
Bir bölgü
Menzurka
Tərəzi
Xətkeş
Termometr

Öyrəndiklərinizi yoxlayın

1. Sizə aşağıdakı məqsədlər üçün cihazlar almaq lazımdır. Hansını seçərdiniz?

– Otağınızın temperaturunu ölçmək üçün:

- A) Saat B) Termometr C) Xətkeş D) Tərəzi E) Menzurka

– Boyunuzun uzunluğunu ölçmək üçün:

- A) Saat B) Termometr C) Xətkeş D) Tərəzi E) Menzurka

– Kütlənizi ölçmək üçün:

- A) Saat B) Termometr C) Xətkeş D) Tərəzi E) Menzurka


– Səhər vaxtında oyanmaq üçün:

- A) Saat B) Termometr C) Xətkeş D) Tərəzi E) Menzurka

– İçdiyimiz maye dərmənin həcmini ölçmək üçün:

- A) Saat B) Termometr C) Xətkeş D) Tərəzi E) Menzurka


2. Şəkildə menzurka, termometr və üç xətkeş təsvir olunmuşdur. Bu cihazların ölçü həddini və bir bölgüsünün qiymətini təyin edin.





6. ÖLÇMƏLƏRDƏ DƏQİQLİK

Anası Vaqifə mağazadan 500 q şəkər tozu almağı tapşırırdı (a). Vaqif şəkər tozunu evə gətirəndən sonra onu yaylı tərzəyi ilə bir daha çəkdi. Məlum oldu ki, satıcı ona şəkər tozunu artıq vermişdir (b).



- Şəkər tozunun kütləsinin artıq gəlməsinə səbəb nədir?


Araşdırma 1

Karandaşın uzunluğunu ölçək

Təchizat: xətkeş, karandaş.

Araşdırmanın gedisi:

1. Xətkeşin bir bölgüsünün qiymətini təyin edin.
2. Karandaşı xətkeşin üzərində yerləşdirin.
3. Onun başlanğıc və son nöqtələrinə bir gözünüz lə (digər gözünüzü yumun) perpendikulyar baxmaqla karandaşın uzunluğunu üç dəfə ölçün. Nəticələri iş vərəqində qeyd edin.




Nəticəni müzakirə edin:

- Bu xətkeşin ölçmə həddi nə qədərdir?
- Xətkeşin bir bölgüsünün qiyməti nə qədərdir?
- Karandaşın uzunluğunu üç dəfə ölçüdünüz. Hər dəfə eyni qiymət aldınızmı?
- Karandaşın uzunluğu üçün müxtəlif qiymətlər aldınızsa, onlardan hansını dəqiq nəticə kimi qəbul etmək olar?

Adətən, ölçmələrdə müəyyən qeyri-dəqiqlik, yaxud xətalar olur. Xətalar ya ölçməni aparan şəxsin səhvindən, ya da cihazın qeyri-dəqiqliyindən baş verir. Hər bir cihazın da öz xətası olur.

Cihazın şkalasındaki bölgülərin sayı nə qədər çox olarsa, ölçmə bir o qədər dəqiq alınar.



Karandaşın ucu 13,7 və 13,8 bölgülərinin arasında yerləşir:

$$13,7 \text{ sm} < l < 13,8 \text{ sm}.$$

Cihaz xətası onun şkalasının bir bölgüsünün qiymətinin yarısına bərabərdir. Xətkeşin bir bölgüsünün qiyməti 1 mm olduğundan ölçmənin xətası 0,5 mm, yaxud 0,05 sm-dir. Beləliklə, karandaşın dəqiq uzunluğu aşağıdakı kimi yazılırlar:

$$l = 13,75 \text{ sm} \pm 0,05 \text{ sm}.$$

Bu yazının mənası odur ki, karandaşın uzunluğu ən çoxu:

$$l = 13,75 \text{ sm} + 0,05 \text{ sm} = 13,8 \text{ sm},$$

ən azı isə:

$$l = 13,75 \text{ sm} - 0,05 \text{ sm} = 13,7 \text{ sm}$$


ola bilər. Dəqiq qiymət həmin ədədlər arasındadır.

Bu maraqlıdır

Keçmişdə ingilis fermerləri öz torpaq sahələrini öküzlərin şumlaya biləcəkləri sahə ilə ölçürdülər. Məsələn, 1 akr – 1 öküzün 1 gün ərzində şumlaya bildiyi sahəyə (təqribən 4047 kvadratmetr) bərabərdir. 1 furlonq isə bir kotanın torpaqda açdığı şırımnın uzunluğuna (təqribən 200 metr) bərabərdir.

Öyrəndiklerinizi tətbiq edin

Şəkildə cismin uzunluğunun iki müxtəlif xətkeş vasitəsilə ölçülməsi təsvir olunmuşdur. Cismin uzunluğunu və xətkeşlərin xətasını təyin edin. Hansı xətkeşin daha dəqiq ölçüyüni müəyyənləşdirin. Nəticəni yoldaşlarınızla müzakirə edin.



Nə öyrəndiniz?

Ölçmədə __ əldə etmək üçün __ nəzərə alınır.
O, həmin cihazın __ qiymətinin yarısına bərabərdir.

Açar sözlər
Cihaz xətası
Bir bölgü
Dəqiqlik



Öyrəndiklərinizi yoxlayın

- Xəta deyəndə nə başa düşürsünüz?
- Cihaz xətası nəyə bərabərdir?
A) Cihazın ölçmə həddinə.
B) Cihazın ən kiçik bölgü qiymətinin yarısına.
C) Cihazın ən kiçik bölgüsünə.
D) İki qonşu böyük cizgi arasındakı bölgülərin sayına.
E) Cihazın ölçmə həddinin yarısına.
- Saniyəölçənin bir bölgüsünün qiyməti və cihaz xətası nə qədərdir?




Layihə

Evinizdəki ölçü cihazlarının (divar saatı, ölçü lenti, bölgülü qab, xətkeş, tərəzi və s.) ölçmə həddini, bir bölgüsünün qiymətini və cihaz xətasını təyin edib nəticələri iş vərəqinə köçürüdüyünüz aşağıdakı cədvələ yazın.

Ölçü cihazları	Bir bölgünün qiyməti	Ölcmə həddi	Ölcmə xətası
Tərəzi			
Saat			

ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

- Şəkildə təsvir edilən hadisə və təcrübələr hansı fiziki hadisəyə aiddir?



1__



2__



3__



4__



5__



6__



7__

2. Təsvirdəki xətkeşlərin bir bölgüsünün qiymətini və xətasını təyin edin.




3. İstilik hadisəsi hansıdır?


- a. Su qaynadıqda buxara çevrilir.
- b. Su donduqda buza çevrilir.
- c. Buz əridikdə suya çevrilir.
- d. Buxar soyuduqda suya çevrilir.

- A) yalnız *a* və *c*
 B) yalnız *b* və *d*
 C) yalnız *a*
 D) *a*, *b*, *c*, *d*
 E) yalnız *a*, *c*, *d*

4. Xanalardakı ifadələrin doğru (D), yaxud yanlış (Y) olduğunu bildirən xətlərlə irəliləyərək düzgün çıxışı təyin edin.




2



Səh. 35-50

MATERİYA

7. Materiya: maddə və fiziki sahə
8. Maddə və cisim
9. Əlaqəli sistemlər. Atom. Atom nüvəsi
10. Molekul
11. Maddənin aqreqat halları
 - Ümumiləşdirici tapşırıqlar



7. MADDƏ VƏ FİZİKİ SAHƏ

Ətrafiniza baxdıqda çoxlu canlı və cansız obyektlər görünürsünüz. Bəzilərinin səsini eşidir, bəzilərinə toxunur və qoxularını hiss edirsiniz. Lakin bir çox cisimlər arasında elə hadisələr baş verir ki, onları duyğu üzvləriniz vasitəsilə hiss etmirsınız. Məsələn, mobil telefonları bir-biri ilə əlaqələndirən elektromaqnit sahəsini hiss etmək olmur.



- Meyvənin budaqdan yerə düşməsinin səbəbi nədir?
- Dəmir qırıntılarını maqnitə cəzb edən nədir?
- Verilişlər studiyadan televiziya ekranına hansı vasitə ilə ötürülür?
- Mobil telefon bağlantısını təmin edən nədir?

Araşdırma 1

Obyektləri necə müəyyəyen etmək olar?

1. Cədvalı iş vərəqinə köçürüün və uyğun xanalarına nümunəyə, əsasən, “+” və ya “-” işarələrini yazın.

Obyekt	Görməklə	Eşitməklə	Toxunmaqla	İyləməklə	Dadmaqla
Kitab	+	-	+	-	-
Göy gurultusu					
Dondurma					
Ətir					


2. Müəllim sinfə müraciət edərək belə bir problemi həll etməyi tapşırıdı:
 – Fərz edin ki, sinif yoldaşınız Arif ağ ayını heyvanxanada canlı müşahidə edir. Adilə isə eyni ağ ayının obrazını fikrində təsəvvür edir.

Nəticəni müzakirə edin:

- Arifin canlı müşahidə etdiyi və Adilənin isə təsəvvüründə canlandırıldığı ağ ayıların eyni olduğunu söyləmək olarmı? Niyə?



Kainatda, o cümlədən Yer kürəsində mövcud olan bütün cisimlər **materiyani** təşkil edir (a). Sadə dildə desək, materiya – fəzada mövcud olan hər şeydir, yəni xassəsindən, bizim hiss edib-



et mədiyimizdən asılı olmaya-raq real varlıqdır. Materiya-nın mühüm xassələrindən biri **hərəkətdir**.

Hərəkət kainatda baş verən ixtiyari dəyişiklikdir. Materiyanın hərəkətinin forma və növləri sonsuzdur. O, ən sadə yerdəyişmədən başla-yaraq kainatda baş verən bütün hadisələri əhatə edir.

Materiyanın iki əsas növü vardır: **maddə** və **fiziki sahə**.

Maddə hiss üzvlərimiz va-sitəsilə duyulan və kütləsi olan materiyadır. Təbiətdəki bütün canlı-cansız cisimlər maddədən ibarətdir. Maddənin ən mühüm xassəsi **kütlə-yə malik** olmasıdır.

Fiziki sahə maddələrin bir-birinə qarşılıqlı təsirlərini ötürən materiyadır. Fiziki sahənin bir neçə növü mövcuddur. Bunlar *gravitasiya sahəsi*, *elektrik sahəsi*, *maq-nit sahəsi* və s.-dir.

Alımlər maddə və fiziki sahənin müxtəlif xassələrini araşdırmaqla müxtəlif hadisələrin başvermə səbəblərini izah etmiş, hadisələri sürətləndirmək və ya ləngitmək yollarını öyrənmişlər.


- (a) Kainat və Yer kürəsindəki bütün cisimlər materiyadır

Öyrəndiklərinizi tətbiq edin

Araşdırma 2

Materiyanın hərəkəti. Böyük su dövranı

Şəkildə materiyanın hərəkətinə nümunə olaraq, təbiətdə baş verən böyük su dövranının sxemi təsvir olunmuşdur. Müşahidələrinizə, əsasən hadisənin baş verməsinə dair təqdimat hazırlayın.



Nə Öyrəndiniz?

Kainatda, o cümlədən Yer kürəsində mövcud olan bütün cisimlər _____ təşkil edir. Materiyanın əsas növləri _____ və _____-dir. Yer kürəsində baş verən böyük _____ materiyanın _____ etdiyini göstərir.

Öyrəndiklərinizi yoxlayın

1. Fiziki sahə maddədən nə ilə fərqlənir?
2. Materiyanın hansı xassələri var?
3. Materiyanın hərəkətdə olmasına nümunələr göstərin.

Açar sözlər

Materiya
Su dövranı
Madde
Hərəkət
Fiziki sahə



8. MADDƏ VƏ CISİM

Beyaz çiçəklər axşamlar
ləçək açar, səhərlər solar.

Tonqal deyil, ancaq yaxşıca yandırır,
Fənər deyil, ancaq parlaq işıqlanır,
Çörəkçi deyil, ancaq təndirsiz bişirir.

Gənc ikən – işıq saçar,
qocalığa doğru yorular – sönməyə başlar.

- Bu bilməcələrdə nə təsvir olunur?
- Onları cisim adlandırmaq olarmı? Niyə?

Araşdırma 1

Bu nədir?

Araşdırmanın gedişi: şəkilləri nəzərdən keçirin. Maddə, cisim və model-ləri müəyyən edin və iş vərəqinə köçürdüyüünüz aşağıdakı cədvəli tamlayın.



Kitab



Küp



Su



Mismar



Rəf



Qlobus



Gil



Dəmir filizi

Nö	Varlığın adı	Maddə	Cisim	Model
1	Gil	+	-	-

Nəticəni müzakirə edin:

- Maddə, cisim və modelləri hansı xüsusiyyətlərinə görə ayırdınız?
- Onların fərqli və oxşar xassələri hansılardır?

Bilirsiniz ki, təbiətdə rast gəlinən bütün cisimləri **fiziki cisim** adlandırırlar. Cisim maddələrin müəyyən forma verilmiş halıdır; məsələn, kitab rəfi cisimdır, onun hazırlanlığı alüminium və plastik materialları maddədir. Saat cisimdir, lakin onun hazırlanığı qızıl və ya polad maddədir və s.

Deməli, cisimlər maddələrdən təşkil olunmuşdur. Maddələrin özünəməxsus adları var: qızıl, gümüş, dəmir, qurğuşun, alüminium və s. Bir çox fiziki xassələri oxşar olan maddələr də müəyyən adla qruplaşdırılır; məsələn, yuxarıda sadalanan maddələr **metallardır**.

Cismin təsəvvür olunan sadələşdirilmiş forması isə **modeldir**. Modelə cismin elə xassələri verilir ki, araşdırma aparmaq üçün yararlı olsun. Məsələn, qlobus Yer kürəsinin modelidir. Qlobus zahirən Yer kürəsinə bənzəyir. Lakin Yer kürəsi bir çox xüsusiyyətlərinə görə qlobusdan tamamilə fərqlənir.

Öyrəndiklərinizi tətbiq edin

Aşağıdakı cədvəli iş vərəqinə çəkin və nümunəyə əsasən tamamlayın:

Fiziki cisim	Onun təşkil olunduğu maddə	Hansı model yaratmaq olar
Buz	Su	Buz figur
...	...	

Nə öyrəndiniz?

Ətrafinizdakı bütün canlı və cansız varlıqlar _-dır. Maddələrin müəyyən forma verilmiş hali _-adlanır. Deməli, cisimlər maddədən təşkil olunmuşdur; məsələn, üzük _, onun hazırlandığı qızıl _-dir. Fiziki cismin təsəvvür olunan sadələşdirilmiş şəkli _ adlanır.

Açar sözlər

Model
Cisim
Madde
Materiya

Öyrəndiklərinizi yoxlayın

- Maddə və fiziki cismin fərqli xüsusiyyətlərini söyləyin.
- Model nadir?
- Aşağıdakı fiziki cisimlərə aid nümunə göstərin:
 - eyni maddədən təşkil olunmuşdur;
 - eyniadlı müxtəlif maddədən təşkil olunmuşdur.
- Şüşə, taxta, polad, rezin və plastik maddələrdən hazırlanan fiziki cisimlərə aid nümunə göstərin.
- Aşağıdakı xanaları iş vərəqinə köçürün. Cisimlər və onların təşkil olunduqları maddələr arasında uyğunluğu oxlarla göstərin:

Cisim: Qar dənəciyi Parta Top Stəkan Açıar

Maddə: Dəmir Rezin Su Ağac Şüşə

9. ATOM. ATOM NÜVƏSİ

Rəvayətə görə, Günəş şüalarında hərəkət edən toz hissəcikləri Qədim Yunan filosofları Levkipp (e.ə. 500–440-ci illər) və Demokrit (e.ə. 460–370-ci illər) materiyanın atom quruluşuna malik olması ideyasına gəlməyə əsas verdi.

Beləliklə, antik dövrün ideyasına görə, atom təlimi dörd ümumi müd-dəadan ibarət idi: 1) bütün təbiət yalnız çoxlu bölünməz zərrəciklərdən – atomlardan təşkil olunmuşdur; 2) atomlar yalnız formalarına, miq-darlarına və düzülüşünə görə fərqlənirlər; 3) atomların başlıca xassəsi, hərəkətdir; 4) atomlar yalnız boşluqda mövcuddur.



Günəş şüalarında
“oynayan” toz hissəcikləri



Levkipp Miletli
(e.ə. 500-440-ci illər)



Demokrit Abderli
(e.ə. 460–370-ci illər)

- Bu müddəaların hər biri ilə razılaşmaq olarmı? Fərziyyənizi söyləyin.

Araşdırma ①


Təsviri diqqətlə nəzərdən keçirin.

- Təsvirlər arasında hansı əlaqəni müşahidə edirsiniz?
- Arasdırmadan nə kimi nəticə çıxarmaq olar?



Qədim Yunan filosoflarının atom haqqında ideyalarının səhv olması yalnız XX əsrin əvvəllərində sübut edildi ki, atomlar bölünəndir və daha kiçik zərrəciklərdən təşkil olunmuşdur. Atomun ən sadə modeli onun kürəcik formasında təsəvvür olunmasıdır. Atomlar maddələrin adı ilə adlandırılırlaraq müxtəlif hərflərlə işarə

olunur; məsələn, hidrogen atomu **H**, karbon atomu **C**, oksigen atomu **O**, dəmir atomu **Fe**, qızıl atomu **Au** və s. Atomlar təsvirlərdə müxtəlif rənglərlə göstərilir (a). Bu zaman onları asanlıqla fərqlindirmək mümkündür. Həqiqətdə isə atomların rəngi olmur.



Müxtəlif maddələrin atomlarının ölçüləri də müxtəlifdir. Bu müxtəliflik atomun tərkibindəki daha kiçik zərrəciklərin sayından asılıdır.

İngilis alimi **E. Rezerford** apardığı araşdırmalardan atomun quruluşunun təyini sahəsində mühüm nəticəyə gəlir:

- **Atom nüvə və onun ətrafında hərəkət edən elektrondan (e) ibarət əlaqəli sistemdir.**


Atomun bu quruluşu Günəş və onun ətrafında dövr edən planetlər sisteminə bənzədiyindən **atomun planetar modeli** adlanır (b).

Atom nüvəsi proton (p) və neytron (n) adlanan zərrəciklərdən ibarət əlaqəli sistemdir. Proton və neytron kütlələri təqribən bir-birinə bərabər zərrəciklərdir. **Elektronun** kütləsi daha kiçikdir, onun kütləsi neytronun kütləsindən 1838 dəfə azdır. Proton və elektronların mühüm xassəsi onların elektrik yüklerinə malik olmalarıdır. Proton və elektronun elektrik yükleri qiymətcə bərabər, işarəcə əksdir. Belə ki, proton müsbət, elektron mənfi **elektrik yüküne** malikdir.

Neytron elektrik yükü olmayan zərrəcikdir. Atom bütövlükdə elektrik yükünə malik deyildir, çünki onu təşkil edən müsbət yüklü protonların sayı mənfi yüklü elektronların sayına bərabərdir.

Ən sadə atom bir proton və bir elektronundan ibarət olan hidrogen atomudur. İki proton, iki neytron və iki elektronundan ibarət əlaqəli sistem *helium atomudur* (c).


İon. Atomlar elektron itirmək və ya özünə əlavə elektron birləşdirmək xassəsinə malikdir. *Atomdan elektron ayrılması və ya özünə əlavə elektron birləşdirilməsi nəticəsində yaranan zərrə-*





cik **ion** adlanır. İonlar müsbət və mənfi olur. Atom əlavə elektron bir-ləşdirdikdə ondakı elektronların sayı protonların sayından artıq olur.

Nəticədə mənfi yük müsbət yükdən çox olduğundan atom **mənfi iona** çevrilir. Əksinə, atomdan elektron ayrıldıqda ondakı mənfi yüklərin miqdarı azalır, müsbət yüklərin miqdarı isə dəyişməz qalır və atom **müsbat iona** çevrilir (**d**).



Müsbat hidrogen ionu

Öyrəndiklərinizi tətbiq edin

Araşdırma 2

- Zərrəciyin nüvəsi 8 proton və 8 neytrondan ibarətdir. Nüvə ətrafında isə 10 elektron dövr edir. Bu zərrəcik nə adlanır?
- Zərrəciyin nüvəsi 9 proton və 9 neytrondan ibarətdir. Nüvə ətrafında isə 8 elektron dövr edir. Bu zərrəcik nə adlanır?

Nə Öyrəndiniz?

— nüvə və nüvə ətrafında hərəkət edən elektronlardan (e) ibarət —dir. Rezerfordun təklif etdiyi bu sistem Günəş sisteminə bənzədiyindən atomun — adlanır. Proton (p) və neytron (n) adlanan zərrəciklərdən ibarət əlaqəli sistem isə — adlanır. — müsbət, — isə mənfi — olan zərrəciklərdir. — elektrik yükü olmayan zərrəcikdir. Elektron ayrılması və əlavə elektron birləşdirməsi nəticəsində yaranan zərrəcik — adlanır.

Açar sözlər

Planetary model
Ion
Atom
Atom nüvəsi
Əlaqəli sistem
Elektrik yükü
Proton
Neytron
Elektron

Öyrəndiklərinizi yoxlayın

- Nə üçün atomun modeli Günəş sisteminə bənzədir?
- Atomun tərkibinə daxil olan zərrəciklər bir-birindən nə ilə fərqlənir?
- Hansi zərrəcik elektrik yüklüdür?
 - atom
 - atom nüvəsi
 - elektron
 - neytron
 - proton
 - ion
- Hansi zərrəciyin elektrik yükü yoxdur – elektrik cəhətdən neytraldır?
 - atom
 - atom nüvəsi
 - elektron
 - neytron
 - proton
 - ion

10. MOLEKUL

Azərbaycanın görkəmli alimi Nəsirəddin Tusi (1201–1274) özünün “Əxlaqi Nasiri” əsərində yazır: “... Hər kəs, əgər bir tədqiqatçı gözü ilə maddələrin dəyişməsi prosesinə, onların tərkibinə və çevrilməsinə diqqət yetirərsə, ... başa düşmək olar ki, heç bir cisim tamamilə məhv olmur. O, yalnız formasını, halını, rəngini keyfiyyətcə dəyişərək sadə və ya mürəkkəb maddəyə çevirilir”. Bu fikri ilə N.Tusi elmə ilk fundamental qanunlardan birini – “Materiyanın saxlanması və məhv olmaması qanunu” ideyasını gətirdi.



Nəsirəddin Tusi
(1201-1274)

Dahi Azərbaycan astronomu, riyaziyyatçı alimi. Qədim Marağada şəhərində Şərqi ilk rəsədxanasını yaratmışdır.

- Eyni bir cismin (maddənin) halının, formasının və rənginin dəyişməsinə nümunə göstərə bilərsinizmi?
- Cismin müxtəlif keyfiyyətə malik olması nədən asılıdır?


Araşdırma 1

Atomlar sistemi

Təchizat: rəngli plastilin (bir qutu), diş çöpləri (5–6 ədəd).

Araşdırmanın gedisi:

1. Narıncı rəngli plastilindən 4 ədəd kiçik kürəcik hazırlayıñ; bu kürəciklər hidrogen atomunun modelləri olacaq.
2. Daha sonra göy rəngli plastilindən də 6 ədəd daha böyük kürəcik hazırlayıñ; bu kürəciklər isə oksigen atomunun modelləridir.
3. İki model hazırlayıñ: birincisi, göy kürəciyə iki çöp və hər çöpün boş qalan uclarına narıncı kürəciklər batırın. İkincisi, narıncı rəngli kürəcikləri göy kürəciyə yanlardan sıxaraq yapışdırın (a).
4. Göy kürəciklərdən də iki model hazırlayıñ: birincisi, çöpün uclarına iki göy rəngli kürəcik batırmaqla, ikincisi, iki göy kürəciyi bir-birinə sıxmaqla (b).




Nəticəni müzakirə edin:

- Hazırladığınız modellər bir-birindən nə ilə fərqlənir?
- Hansı modellər eyni atomlardan ibarətdir?

Molekul (latınca “moles” – kiçik və “kula” – kütlə) **atomlardan ibarət əlaqəli sistemdir**.

Eyni maddənin molekulları da eynidir; məsələn, su molekulu həm buzda, həm də su buxarında eynidir (**a**).

(a) Suyun təbiətdə üç hali



Beləliklə, *maddə — tərkibində çoxlu sayıda molekullar (atomlar) olan əlaqəli sistemdir*.

Bu maraqlıdır

Molekullar dörd, beş və ya onlarca, hətta minlərcə atomdan ibarət ola bilər. Şəkildə minlərcə atomdan təşkil olunmuş DNT (dezoksiribonuklein turşusu) molekulunun modeli təsvir edilmişdir. Əsasən, azot, karbon və oksigen atomlarından ibarət olan bu molekullar canlı orqanizmlərdə genetik informasiya daşıyıcısı funksiyasını icra edir.



DNT (dezoksiribonuklein turşusu) molekulunun modeli

Öyrəndiklərinizi tətbiq edin

Araşdırma 2

Suda tikilən qalanın aqibəti

Təchizat: dərin qab (yaxud fincan), tezəriyən qənd parçası (5–7 əd.), bir stəkan su, qida boyası.

Araşdırmanın gedisi:

- Qabın (fincanın) dibində qənd parçalarını bir-birinin üzərində yerləşdirməklə “qala” tikin.
- Stəkandakı suya boyaq maddəsi əlavə etməklə rəngləyin və ehmalca qaba boşaldın.

Nəticəni müzakirə edin:

- Nə müşahidə etdiniz?
- Nə üçün “qaladakı kərpiclər” mərtəbə-mərtəbə rənglərini dəyişir?
- Tikdiyiniz “qala” uzun müddət suda qalarsa, nə baş verər? Nə üçün?
- Bu araşdırında nəyi müəyyən etdiniz?

Nə öyrəndiniz?

Eyni və ya müxtəlif atomlardan ibarət əlaqəli sistem
— adlanır. — çoxlu sayıda molekullardan
(atomlardan) ibarət olan — .

Açar sözlər


Əlaqəli sistem

Molekul




Maddə

Öyrəndiklərinizi yoxlayın

- Şəkildə hidrogen molekulunun modeli təsvir olunmuşdur. Onun tərkibi neçə proton, neytron və elektrondan ibarətdir?



- Şəkildə təsvir edilən zərrəcik modellərini araşdırın. Oxlarla hansı zərrəcik işarə olunmuşdur? Atom, yoxsa molekul?




- Təbiətdəki əlaqəli sistemləri kiçikdən böyüyə sıralaya bilərsinizmi?



11. MADDƏNİN AQREQAT HALLARI

Ətrafinizdakı bütün cisimlər ölçüsü, qoxusu, forması, rəngi və s. xassələrinə görə fərqlənir. Fizikada təbiət hadisələrini yalnız müşahidə və təsvir etmək deyil, həmcinin onları izah etmək də lazımdır. Ona görə də aşağıdakı suallar üzərində bir qədər düşünün.



- Nə üçün mətbəxdə hazırlanan xörəyin ətri nəinki bütün otaqlara, hətta evdən kənara da yayılır?
- Nə üçün çaydandakı çayı armudu stəkana tökdükdə dərhal onun formasını alır?
- Nə üçün suyu dondurduqda buza, qaynatlıqda buxara çevrilir?

Araşdırma 1

Maddələr hansı hallarda olur?


Təchizat: təbaşir, bir neçə boş stəkan, şişirdilmiş rezin şar, yarım stəkan su.

Araşdırmanın gedisi: I mərhələ.

1. Təbaşiri qıraraq iki hissəyə ayırin. Sonra həmin hissələri daha iki hissəyə bölün. Təbaşirin xırda qırıntıları alınana qədər təcrübəni davam etdirin.
2. Təbaşirin səthinə barmağınızı sürtdükdə onun izinin qalması səbəbi haqqında düşünün.

II mərhələ. Yarım stəkan rənglənmiş suyun müəyyən hissəsini boş stəkanlardan birinə boşaldın. Sonra həmin stəkandakı suyun yarısını digər stəkana, ondakı suyun yarısını isə üçüncüsünə və s. boşaltmaqla kiçik hissələrə ayırin.

III mərhələ. Şişirdilmiş rezin şarın ağızını açın. Şardan havanın çıxmazı və onun boşalmasının səbəbi haqqında düşünün.



Nəticəni müzakirə edin:

- Araşdırmalardan maddələrin quruluşu haqqında hansı nəticə çıxarımaq olar?

Maddələrin müxtəlif hallarda olması onların daxili quruluşundan asılıdır. Maddələrin quruluşu izah olunarkən üç müddəə əsas götürülür:

- 1. Bütün maddələr molekullardan təşkil olunmuşdur.**
- 2. Molekullar arasında cəzbətmə və itələmə qarşılıqlı təsirləri mövcuddur.**
- 3. Molekullar daim hərəkətdədir.**

Maddələr 4 halda mövcud olur. Bunlar **maddənin aqreqat hallarıdır**: *bərk, maye, qaz və plazma*. Kainatdakı bütün cisimlər bu hallardan hər hansı biri şəklindədir. Məsələn, dağlar, ağaclar, tikililər, avtomobilər və s. – bərk; Yer atmosferi, buxar və s. – qaz halında; çay, dəniz və okeanlardakı su – maye halındadır. Günəş, ulduzlar və alov maddənin *plazma halıdır*.

Bərk cisim. Bərk maddəni təşkil edən molekullar müəyyən nizamlı düzülüşə malikdir. Onlar arasındaki cəzbətmə qüvvələri çox böyük olduğundan bu molekullar bir-birindən uzaqlaşa bilmir. Ona görə də bərk cisimlər həcm və formalarını saxlayır.



Bərk

Mayelər. Mayenin molekulları arasında cazibə qüvvələri onun formasını saxlayacaq dərəcədə böyük deyildir. Maye molekulları yerlərini sərbəst dəyişdiklərinə görə, yerləşdikləri qabın formasını alırlar. Lakin buna baxmayaraq mayeləri sıxmaq, demək olar, mümkün deyildir. *Beləliklə, mayelər formalarını dəyişir, lakin həcmərini dəyişmir.*



Maye

Qazlar. Qazların molekulları arasındaki məsafələr molekulun öz ölçüsündən orta hesabla $100 \div 1000$ dəfəyə qədər böyük ola bilir. Qazların molekulları arasındaki cazibə qüvvələri həm maye, həm də bərk cisimlərdəki molekullararası qüvvələrdən çox-çox kiçikdir. Ona görə də qaz molekulları yerləşdikləri mühitdə sərbəst hərəkət edərək bir-birindən asanlıqla uzaqlaşır və yerləşdikləri qabın bütün həcmini doldurur (**a**). Beləliklə, *qazlar müəyyən forma və həcmə malik deyil*.




Qaz


Qeyd edək ki, qaz və maye molekulları sərbəst yerlərini dəyişdiklərinə görə, onlar daim *xaotik* (*qarma-qarışq*) hərəkət edirlər. Molekulların xaotik hərəkəti elmdə *molekulların istilik hərəkəti* adlandırılır.

Plazma. Plazma ionlaşmış maddədir. Günəş və parıldayan ulduzlar belə maddələrdən ibarətdir (**b**).

a *Molekulların xaotik hərəkəti*



b





Öyrəndiklərinizi tətbiq edin


Araşdırma 2

Müxtəlif maddələr, müxtəlif xassələr

Təchizat: tibb şprisi (10 ml və ya 20 ml), su (bir stəkan), nazik taxta çubuq (uzunluğu və diametri şprisin uyğun ölçülərindən kiçik).

Araşdırmanın gedişi:

- Boş şprisin porşenini çəkərək içərisinə hava doldurun. Sol əlin işaret barmağı ilə şprisin dəliyini qapayın, sağ əlin baş barmağı ilə isə porşenin dəstəyini bacardığınız qədər irəli itələyin. Nə müşahidə etdiniz? (a)
- Sol əlinizin işaret barmağını dəlikdən çəkmədən sağ əlinizin baş barmağını porşenin dəstəyindən götürün. Nə baş verdi (b)?
- Şprisə su doldurub təcrübəni təkrarlayın.
- Şprisdəki suyu boşaldın, porşeni çıxarıb kiçik taxta çubuğu şprisin silindrində yerləşdirin. Porşeni yerinə daxil edib irəli hərəkət etdirməyə cəhd göstərin.



Nəticəni müzakirə edin:

- Nə üçün içərisində hava olan şprisin porşenini asanlıqla sıxa bildiniz?
- Nə üçün içərisində su və taxta çubuq olan şprisin porşeni sıxlırmır?
- Araşdırımaların müqayisəsindən qaz, maye və bərk cisimlərin xassələrdindəki hansı fərqləri aşkar etdiniz?

Nə Öyrəndiniz?

Maddələr dörd ___ ola bilir. Molekulları arasında ___ çox böyük olan maddələr ___ haldadır. ___ formalarını dəyişir, lakin həcmələrini dəyişmir. ___ yerləşdikləri qabın bütün həcmini doldurur, onlar müəyyən forma və həcmə malik deyil. Qaz və maye molekulları yerlərini sərbəst olaraq dəyişdiklərinə görə, onlar daim ___ edirlər. Molekulların belə hərəkəti elmdə molekulların ___ adlandırılır.

Açar sözlər

Xaotik hərəkət
Aqreqat halı
Maye
İstilik hərəkəti
Cəzbətə qüvvəsi
Qaz
Bərk


Öyrəndiklərinizi yoxlayın

- Maddənin molekullarını adı mikroskopla görmək olarmı?
- Rezin şarı sixan zaman onun içərisindəki qazın forması və həcmi dəyişirmi?
- Maddələri fərqləndirə bilirsinizmi? Cədvəli iş vərəqinə köçürün və boş xanalara “-” və “+” işarələrini yazın.

Maddə	Həcmini saxlayır	Formasını saxlayır
Bərk		
Maye		
Qaz		

ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

- Verilənlərdən hansının və ya hansılarının maddə, cisim və model olduğunu təyin edin: gümüş çəngəl, sırsıra, mis samovar, şüşə stəkan, plastmasdan hazırlanan mühərrrik kəsiyi, oyuncaq metal tank, polad bıçaq, civə damcısı, Mars planetinin qlobusu, metal qayçı, bulud, limon, quş müqəvvası.
- Aşağıdakı sxemi iş vərəqində çəkin və verilən əlaqəli sistemləri sadədən mürəkkəbə doğru olmaqla, uyğun xanalarda qeyd edin.





- Hansı hadisə materiyanın hərəkətidir?


- Yerin Günəş ətrafında hərəkəti.
- Yer səthində böyük su dövrəni.
- Ağacların “qış yuxusuna” getməsi, yazda çiçəklənməsi.
- Şəlalə.

- A) yalnız *a*, *b* və *c*
 B) yalnız *b* və *d*
 C) yalnız *b*
 D) *a*, *b*, *c*, *d*
 E) yalnız *a*, *c*, *d*

- Təsvirdəki atom və molekul modellərini təyin edin.



- Şəkildə müxtəlif əlaqəli sistemlərin sxemi təsvir edilmişdir. Onlardan hansının atom, müsbət ion və mənfi ionun planetar modeli olduğunu təyin edin.



3



Səh. 51-72

MADDƏ VƏ ONUN XASSƏLƏRİ

12. Diffuziya
13. Maddələrin istidən genişlənməsi
14. Maddənin ölçülə bilən xassələri: həcm və onun ölçülməsi
15. Kütlə və onun ölçülməsi
16. Maddənin sıxlığı və onun təyin edilməsi
17. Temperatur və onun ölçülməsi
 - Məsələlər
 - Ümumiləşdirici tapşırıqlar



12. DİFFUZİYA

- Sınıf otağında ətir şüşəsinin qapağını açdıqda nə baş verər?
- Nə üçün ətir qoxusu dərhal deyil, müəyyən müddətdən sonra hiss edilir?



Araşdırma ①

$$100+100=194 \text{ !?}$$


Təchizat: menzurka (3 ədəd 250 ml), su (100 ml), spirt (100 ml).

İşin gedisi:

1. Menzurkalardan birinə 100 ml su tökün (a).
2. İkinci menzurkaya 100 ml rəngli spirt tökün.
3. Hər iki menzurkadakı mayeləri üçüncü menzurkaya boşaldın. Alınan qarışığın həcmini qeyd edin.

Nəticəni müzakirə edin:


- 100 ml spirti 100 ml suyun üzərinə əlavə etdikdə alınan maye qarışığının ümumi həcmi nə qədər olmalıdır?
- Təcrübədə maye qarışığının həcminin 194 ml olduğunu müşahidə etdiniz. Bəs çatışmayan 6 ml hara yox oldu (b)?



Bilirsınız ki, bütün maddələr molekullardan təşkil olunmuşdur. Bu molekullar arasında müəyyən boşluqlar mövcuddur. Maddələrdə baş verən bəzi fiziki hadisələr **molekullararası boşluqların olması** və molekulların hərəkəti ilə izah edilir. Həmin hadisələrdən biri **diffuziya** (latınca “*diffusio*” – yayılma) hadisəsidir.

Diffuziya – bir maddənin atom və molekullarının öz-özünə digər maddənin atom və molekullarına qarışması hadisəsinə deyilir. Ətir şüşəsinin qapağını açdıqda onun molekullarının öz-özünə hava molekullarına qarışması nəticəsində ətirin iyi bütün otağa yayılır. Lakin bərk cisimlərin molekulları yerlərini, demək olar ki, sərbəst dəyişə bilmədiklərindən onlar arasında diffuziya çox ləng gedir. Məsələn, məlum olmuşdur ki, qurğuşun

a Diffuziya hadisəsi





və qızıl lövhələrini bir-birinə çox möhkəm sıxıb saxladıqda 5 il ərzində qurğunun molekulları ilə qızıl molekulları bir-birinə cəmi 1 mm qarışmışdır (a). Deməli, *diffuziyanın sürəti maddənin quruluşundan asılıdır*.

Diffuziyanın sürəti temperaturdan da asılıdır: yüksək temperatlarda diffuziya sürətli, aşağı temperatlarda isə ləng baş verir.

Nümunə

İçərisinə qənd salınan suyun şirinləşməsi su molekulları ilə qənd molekulları arasında baş vermiş diffuziya hadisəsidir.



- Qənd salılmış hansı stəkandakı su daha tez şirinləşər: isti, yoxsa soyuq?

Tərəvəzlərin duza qoyulması (b), limon dilimi əlavə edilmiş çayın dadının dəyişməsi (c) diffuziya hadisəsinə misal ola bilər.



Diffuziya canlıların həyatında mühüm rol oynayır. Ağciyərlərdəki oksigenin qana, oradan toxumalara, qida maddələrinin bağırısaqdan qana keçməsi diffuziya nəticəsində baş verir.

Diffuziya müasir texnoloji proseslərdə də geniş tətbiq olunur: aviasiya və raket texnikasında istifadə edilən polad və alüminium ərintilərinin alınması, qaynaq və lehimləmə prosesləri (d), materialların yapısdırılması və s.



Öyrəndiklərinizi tətbiq edin

Araşdırma ②

Temperaturun diffuziyaya təsirinin tədqiqi.

Təchizat: laboratoriya stəkanı (2 əd.), soyuq su (otaq temperaturunda, 200 ml), isti su (200 ml), boyaq mayesi, pipetka, saniyəölçən.

İşin gedisi.

1. Laboratoriya stəkanından birinə soyuq su, digərinə isə eyni miqdarda isti su töküñ.

2. Stəkanlardakı suların hər birinə 3 damcı boyaq maddəsi damcıladıb saniyəölçəni işə salın (a).



Nəticəni müzakirə edin:

- Təcrübə zamanı hansı qabda diffuziya daha sürətli baş verdi?
- Təcrübədən hansı nəticəyə gəldiniz?

Nə öyrəndiniz?

Bir maddə molekullarının öz-özünə digər maddə molekulları arasına keçmə hadisəsi adlanır. Bu hadisənin başvermə səbəbi olması və ilə izah edilir. temperaturdan və asılıdır.

Açar sözlər

Diffuziyanın sürəti
Diffuziya
Molekullararası boşluq
Maddənin quruluşu
Molekulların hərəkəti

Öyrəndiklərinizi yoxlayın

1. Nə üçün rəngli, yaş paltarı ağ paltarla bir yerdə uzun müddət saxlamaq olmaz?
2. Alimlərin nəzəri hesablamalarına görə, qaz molekulları fəzada böyük sürətlə – saniyədə yüzlərcə metr sürətlə hərəkət edir. Niyə havada ətirin, benzin və çiçəklərin qoxusu dəfələrlə kiçik sürətlə yayılır?
3. Bir stəkan mərcimək dənəsini noxudla dolu iri kasaya daşdırmadan əlavə etmək olarmı? Cavabınızı əsaslandırın.



13. MADDƏLƏRİN İSTİDƏN GENİŞLƏNMƏSİ

Arif bacısı Aytaca, üzərində yun parçadan ləçəkləri olan çiçək sancaq almışdı. Hədiyyəni bacısına təqdim etmək üçün çantasından çıxardıqda çiçəyin ləçəklərinin əzildiyini görüb məyus oldu. Sancaq Aytacın xoşuna gəldi. O, sancağı Arifdən alıb qaynayan çaydandan çıxan buxarın üzərinə tutdu. Çiçəyin əzilmiş ləçəkləri hamarlanaraq əvvəlki görünüşünü aldı.




- Nə üçün əzilmiş çiçək ləçəklərini qaynar buxara yaxınlaşdırıldıqda onlar hamarlandı?

Araşdırma 1


Kürəcik halqadan niyə keçmədi?

Təchizat: zəncirdən asılan mis kürəcik, diametri kürəcikdən azca böyük olan metal halqa, metal halqa bərkidilmiş stativ, spirt lampası (və ya şam) (a).



Araşdırmanın gedisi:

1. Kürəciyi stativdən asın. Halqanı yuxarı qaldırıb kürəciyi ondan keçirməyə çalışın. Kürəcik halqadan sərbəst keçir (b).
2. Kürəciyi spirt lampası (və ya şam) vasitəsilə bir neçə dəqiqə qızdırın.
3. Halqanı yenidən yuxarı qaldırın. Kürəcik halqadan keçə bildimi?
4. Halqa üzərindəki kürəciyi bir neçə dəqiqə müşahidə edin. Kürəcik soyuduqdan sonra baş verən hadisəni müzakirə edin.



Nəticəni müzakirə edin:

- Halqa üzərində qalan kürəcik bir müddətdən sonra nə üçün halqadan keçdi?


Cismi qızdırıldıqda onu təşkil edən əksər molekulların sürəti və ara məsafələri artır – cisim genişlənir. Cisim soyuduqda isə, əksinə, molekulların sürəti zəifləyir. Molekullar arasındaki məsafələr azalır. Nəticədə cisim sıxılır və həcmi kiçilir.

Deməli, cisimlər istidən genişlənmə, soyuqdan sıxılma xassələrinə malikdir.

Müxtəlif maddələrin istidən genişlənməsi və soyuqdan sıxılması fərqlidir. Qazların istidən genişlənməsi bərk cisimlərin genişlənməsindən çox böyükdür (təqribən 1000 dəfə).

Texnikada cisimlərin istidən genişlənmə xassələri ciddi nəzərə alınır. Yay aylarında körpülər, dəmiryol relsləri istidən uzanır, qışda isə soyuqdan qısalır. Bu səbəbdən relslər arasında uzanma – qısalma halları üçün boşluqlar saxlanılır (a).

Metal konstruksiyalı körpülərin bir tərəfində həm boşluq saxlanılır, həm də alt hissəsində diyircəklər yerləşdirilir (b). Əgər bu boşluqlar olmasa, metalların istidən genişlənməsi körpüləri dağıdar, dəmiryol relslərini isə eyər.



Öyrəndiklərinizi tətbiq edin

Araşdırma 2

Borudakı damcını hərəkət etdirən nədir?

Təchizat: dilatometr (a). O, ağızı tıxacla qapanmış kolbadan ibarətdir. Tıxacın ortasından əyilmiş şüşə boru keçirilmişdir.


Araşdırmanın gedisi:

- Dilatometrin kolbasını hər iki əlinizin ovcunda tutmaqla qızdırın (b). Bu zaman borudakı maye damcısının yerini necə dəyişdiyinə fikir verin. Dilatometri masanın üzərinə qoyub əllərinizi kolbadan çəkin və borudakı damcının hansı istiqamətdə hərəkət etdiyini izləyin.



Nəticəni müzakirə edin:

- Kolbanı əllərinizlə qızdırıldığda damcı nə üçün hərəkət etdi?
- Genişlənən hansı maddədir?
- Nə üçün əllərinizi kolbadan çəkib onu soyutduqda borudakı damcı əks istiqamətdə yerini dəyişdi? Bu halda sıxılan hansı maddədir?



Nə öyrəndiniz?

Cismi qızdırıldığda onu təşkil edən __ artır, soyutduqda isə azalır. Beləliklə, cisimdə istidən __, soyuqdan isə __ baş verir.

Açar sözlər

Genişlənmə
Sıxılma
Molekullararası məsafə

Öyrəndiklərinizi yoxlayın

1. Nə üçün yayda elektrik xətləri sallanır, qışda isə tarım çəkilir?
2. Nə üçün tarzən isti otaqda tarın simlərini dartaraq onu tez-tez kökləməli olur?
3. Qayaların səthindəki çatlar ən çox isti yay günlərində yaranır. Nə üçün?

MADDƏNİN ÖLÇÜLƏ BİLƏN XASSƏLƏRİ

14. HƏCM VƏ ONUN ÖLÇÜLMƏSİ

Yəqin ki, tort, yaxud piroq bişirmək üçün şəkər, un, su və istifadə olunacaq digər ərzaq məhsullarının miqdarının necə ölçüldüyünü müşahidə etmişiniz. Tortun dadi da bu maddələrin miqdarından asılıdır.



- Tort bişirərkən nə üçün üzərində şkalası olan qablardan istifadə edilir?
- Bu qablar vasitəsilə nə ölçülür?

Cismin mühüm xassələrindən biri onun müəyyən həcmə malik olmasıdır. *Həcm cisimlərin fəzada tutduğu yerdir*. Siz düzbucaqlı prizma kimi düzgün həndəsi formaya malik cisimlərin, məsələn, otağın, kitabın və digər əşyaların həcmlərini hesablamağı öyrənmisiniz.

- Bəs mürəkkəb formaya malik olan bərk cisimlərin həcmini necə təyin etmək olar?

Araşdırma ①

Menzurka vasitəsilə cisimlərin həcminin təyini

Təchizat: silindriq menzurka, bir qab su, çay qaşığı, bolt və ya qayka.

Araşdırmanın gedişi:

1. Menzurkanın şkalasındakı bir bölgünün qiymətini ($V_{b.b}$) təyin edin və iş vərəqinə köçürüdüyünüz cədvəlin uyğun xanasında yazın.






2. Menzurkaya müəyyən qədər məsələn 250 ml su töküñ. Menzurkadakı suyun V_1 həcmini cədvəldə qeyd edin (a).

3. Sapa bağlanan qaşığı menzurkadakı suya tam batırın və suyun həcmini yenə də ölçün, müşahidə etdiyiniz V_2 həcmini cədvəldə qeyd edin (b).

4. Suya batırılmış cismin həcmini hesablamaq üçün qayda fikirləşin.




Cisim	Menzurkanın bir bölgüsünə uyğun həcm (ml və ya sm^3) $V_{\text{b.b}}$	Menzurkadakı suyun həcmi (ml və ya sm^3) V_1	Menzurkadakı suyun cisimlə birlək də həcmi (ml və ya sm^3) V_2	Cismin həcmi (ml və ya sm^3) V
Qaşıq				
Bolt				
Qayka				

Nəticəni müzakirə edin:

- Nə üçün əvvəlcə menzurkaya müəyyən ölçüyə qədər su tökdünüz?
- Qaşığı içərisində su olan menzurkaya tam batırıldıqda nə müşahidə etdiniz?
- Qaşığın həcmini necə təyin etdiniz?

Araşdırında menzurka vasitəsilə cismin həcmini mayeyə batırılma üsulu ilə təyin etdiniz. Cismi mayeyə tam batırıldıqda o, məyedə öz həcmi qədər yer tutur. Nəticədə menzurkadakı mayenin səviyyəsi ona batırılan cismin həcmi qədər qalxır.



Müxtəlif menzurkalar

BS-də həcm vahidi olaraq bir metr kubu (1m^3) qəbul edilmişdir (a). O, tili $a=1\text{m}$ olan kubun həcmində bərabərdir:

$$V=a \cdot a \cdot a = a^3$$

$$[V]=1\text{m} \cdot 1\text{m} \cdot 1\text{m} = 1\text{m}^3$$

Həcm digər vahidlərlə də ifadə oluna bilər (b), məsələn:

dm³ – (desimetr kubu),

sm³ – (santimetr kubu),


mm³ – (millimetr kubu),

l – (litr), **ml** – (millilitr).

(a)

Kubun həcmi

$$V=a \cdot a \cdot a = a^3$$



(b)

Həcm vahidləri arasında əlaqə

$$1\text{m}^3 = 1000 \text{ dm}^3 = 10^3 \text{ dm}^3$$

$$1\text{dm}^3 = 1000 \text{ sm}^3 = 10^3 \text{ sm}^3$$

$$1\text{sm}^3 = 1000 \text{ mm}^3 = 10^3 \text{ mm}^3$$

$$1\text{l} = 1 \text{ dm}^3$$

$$1\text{l} = 1000 \text{ ml} = 10^3 \text{ ml}$$

$$1\text{ml} = 1\text{sm}^3$$

Öyrəndiklərinizi tətbiq edin

Araşdırma 2

Noxud dənəsinin orta həcminin hesablanması

Tapşırığı yerinə yetirin: 1. Menzurkaya 100 ml su töküñ. 2. Suya 30 ədəd noxud dənəsi atın. Suyun həcmi neçə millilitr artdı? 3. Noxud dənəsinin orta həcmini hesablayın (alınmış nəticəni sm^3 ilə ifadə edin).

Nə öyrəndiniz?

Üzərində __ olan qab __ adlanır. Onun vasitəsilə bəzi maddələrin __ ölçülür. BS-də həcm vahidi __ -dur.

Açar sözlər

Menzurka

Həcm

Metr kubu

Bölgü

Öyrəndiklərinizi yoxlayın

1. Eyni iki stekandan hansına daha çox çay tökülmüşdür?



2. Fizika dərsliyinin həcmini təyin edin.
3. Öz həcmınızı necə ölçə bilərsiniz?



15. KÜTLƏ VƏ ONUN ÖLÇÜLMƏSİ



- Nə üçün oğlan bəzi cisimləri asan, bəzilərini isə çətinliklə qaldırır?


Maddələrin mühüm xassələrindən biri onun kütləyə malik olmasıdır. Kütlə cismin ağırlıq dərəcəsini ifadə edir. Məsələn, içərisi qumla dolu olan arabacıçı yerindən tərpətmək boş arabacıçı tərpətməkdən daha çətindir. Çünkü dolu arabacıçının kütləsi boş arabacıçının kütləsindən daha böyükdür. Cismin ağırlığı ondakı maddənin miqdardından asılıdır. Belə ki, cisimdəki maddənin miqdarı nə qədər çox olarsa, o daha ağır olar.

Beynəlxalq Vahidlər Sistemində (BS) kütlə vahidi kilogram (1 kq) qəbul olunmuşdur. Cisimlərin kütləsi müxtəlif vahidlərlə də ifadə oluna bilər:


$$1\text{t}(\text{ton}) = 1000 \text{ kq}(\text{kilogram}), \quad 1\text{t} = 10 \text{ s}(\text{sentner}), \\ 1\text{s} = 100 \text{ kq}, \quad 1\text{kq} = 1000 \text{ q}(\text{qram}).$$

Kütlə **m** hərfi ilə işarə olunur və **tərəzi** vasitəsilə ölçülür.

Kütlə vahidi olaraq platin və iridium ərintisindən hazırlanmış etalon qəbul edilmişdir. Bu etalonun kütləsi 1 kq -dir. Həmin etalon Fransanın Sevr şəhərində saxlanılır (a). Tərəzilərdə cismin kütləsi bu etalonun surətləri ilə müqayisə edilir.



Cismin kütləsinin birbaşa ölçüməsi *qollu tərəzi* (b), *yaylı tərəzi* (c) və *elektron tərəzilər* (d) vasitəsilə həyata keçirilir.



Qollu tərəzi



Yaylı tərəzi



Elektron tərəzi

MEXANİKİ TƏRƏZİLƏR

Artıq fizika laboratoriyalarında cismin kütləsi elektron tərəzi vasitəsilə ölçülür.

Mühüm bacarıqlar

Qollu tərəzidən istifadə qaydaları:

- Ölçməyə başlamazdan əvvəl tərəzinin gözləri tarazlıqda olmalıdır. Tarazlıq pozulubsa, yüngül gözə kağız qırıntıları əlavə edilərək tarazlıq bərpa olunur.
- Tərəzidə qeyd olunan yükdən ağır cisim çəkməyin.
- Tərəzinin gözlərinə isti, yaş, cirkli cisim qoymaq, maye dağıtmaq, kağız sərmədən toz səpmək olmaz.
- Kiçik çəki daşları pinset vasitəsilə götürülməlidir.
- Kütləsi ölçülən cisim tərəzinin sol, çəki daşı isə sağ gözünə qoyulur. Çəki daşı ağır gələrsə, o, futlyara (qutuya) qaytarılır, yüngül gələrsə, saxlanılır. Sonra tərəzinin gözləri tarazlaşana qədər da-ha yüngül daşlar əlavə olunur.
- Sonda tərəzidəki çəki daşlarının ümumi kütləsi toplanılır. Alınan qiymət cismin kütləsini ifadə edir.

Araşdırma ①

Bərk cisimlərin kütləsinin ölçülməsi

Təchizat: qollu tərəzi, çəki daşları, eyni ölçüdə metal və taxta tircik, tennis topu və onun ölçüsündə plastilində hazırladığınız kürəcik.

Araşdırmanın gedisi:

1. Qollu tərəzidən istifadə qaydalarına əməl edə-rək cisimləri tək-tək çəkin və kütlələrini təyin edin.
2. Ölçmələrin nəti-cələrini iş və-rəqinə köçürdü-yünüz cədvəldə qeyd edin.



Cisim	Cismin kütləsi, m	
	Qramla (q)	Kiloqramla (kg)
Metal tircik		
Taxta tircik		
Tennis topu		
Plastilin kürəcik		


Nəticəni müzakirə edin:

- Hansı cismin kütləsi ən böyük, hansı cismin kütləsi isə ən kiçik oldu?



Bu maraqlıdır

Dünyada ən ağır heyvan mavi balinadır. Onun kütləsi 200 tona qədər ola bilir. Müqayisə üçün deyək ki, bu balinanın kütləsi nəhəng fildən 34 dəfə, ağcaqanadan isə (ən iri ağcaqanadın kütləsi 5 mq-dir) 40 000 000 000 (qırıx milyard) dəfə çoxdur.



Öyrəndiklərinizi tətbiq edin

Araşdırma ②

Mayenin kütləsinin ölçülməsi

Təchizat: qollu tərəzi, çəki daşları, şüşə stəkan, su.

Araşdırmanın gedisi:

- Qollu tərəzidən istifadə qaydalarına əməl edərək əvvəlcə stəkanı boş, sonra isə su ilə doldurub çəkin, nəticələri cədvəldə qeyd edin.
- Dolu stəkanın kütləsindən boş stəkanın kütləsini çıxaraq suyun kütləsini hesablayın. Aldığınız nəticəni iş vərəqinə köçürdüyüünüz cədvəldə qeyd edin.

Cisim Kütlə	Boş stəkanın kütləsi (m_{bos})	Su ilə dolu stəkanın kütləsi (m_{dolu})	Stəkandakı suyun kütləsi ($m_{su} = m_{dolu} - m_{bos}$)
Qram (q)			
Kiloqram (kq)			

Nəticəni müzakirə edin:

- Mağazada kağız paketlərdə satılan südün kütləsini tərəzi vasitəsilə ölçmək olarmı?

Nə Öyrəndiniz?

— maddənin xassələrindən biridir. Cismin kütləsi
— vasitəsilə ölçülür. — BS-də —-dir.

Açar sözlər

Kütlə
Kütlə vahidi
Tərəzi
Kiloqram

Öyrəndiklərinizi yoxlayın

- Cismin kütləsi onun həcmindən asılıdır mı?
- Filin kütləsi 1,32 tondur. Onu kiloqrama çevirin.
- Müxtəlif vahidlərlə verilən kütlələri kq-la ifadə edin:
75 s =...; 25 q =...; 14,3 t =....


Layihə

Havanın kütləsi varmı?

Təchizat: xətkeş və ya ən azı 50 sm uzunluqlu tamasa, rezin şar, sap, plastik stəkan, bir stəkan su, yapışqanlı lent.

Araşdırmanın gedisi:

1. Xətkeşdə üç dəlik açın – ikisi xətkeşin kənarlarında, üçüncüsi mərkəzində.
2. Sapın bir ucunu xətkeşin mərkəzi dəliyinə, digər ucunu isə tərpənməyən yerə, məsələn, stulun arxasına bağlayın.
3. Şarı şisirdin və onu xətkeşin bir kənarından, plastik stəkanı isə digər kənarından asın.
4. Xətkeş tarazlaşana qədər plastik stəkana su əlavə edin (a).
5. Havanın şardan tədricən çıxmamasına nail olun. Bu məqsədlə şarın səthində kiçik yapışqanlı lent yapışdırın və onu iynə vasitəsilə deşin. Müşahidələrinizi dəftərinizdə qeyd edin.



- Deşilmiş şardan tədricən hava çıxdıqda xətkeşin tarazlığında nə kimidəyişiklik müşahidə etdiniz?
- Şardan hava çıxdıqca xətkeşin hansı tərəfi aşağı əyilir, hansı tərəfi yuxarı qalxır? Nə üçün?
- Araşdırmadan havanın hansı xassəsini aşkar etdiniz?



16. MADDƏNİN SIXLIĞI VƏ ONUN TƏYİN EDİLMƏSİ

Məşhur fransız səyyahı, okeanoloq alim Jak Kusto (1910–1997) 1962-ci ildə öz komandası ilə Qibraltar boğazı yaxınlığında Atlantik okeanı ilə Aralıq dənizinin kəsişdiyi yeri tədqiq edərkən maraqlı elmi fakt aşkar etdi. Məlum oldu ki, okean ilə dənizin kəsişməsinə baxmayaraq onların suları bir-birinə qarışmır, sənki bu sular arasında gözə görünməz pərdə mövcuddur: Atlantik okeanının öz flora və faunası, Aralıq dənizinin isə öz fərqli rəngi, flora və faunası vardır.

VII əsrдə Qurani-Kərimdə deyilən ayənin hikməti yalnız XX əsrдə aşkar edildi: *“İki dənizi bir-birinə birləşdirən Odur. Onlardan biri dadlı və şirin, o biri isə şor və acıdır.*

O, onların arasında möhkəm manəyaratmışdır” (Furqan surəsi, ayə 53).

Jak-İv Kusto
(1910-1997)



Atlantik okeanı ilə Aralıq dənizinin kəsişməsi

- Niyə duzlu və şirin sular bir-birinə qarışmır?

Araşdırma 1

Cisinin kütləsi nədən asılıdır?

Təchizat: tərəfləri 1 sm olan plastilin və penoplast kub, xətkəş, elektron tərəzi (yaxud qollu tərəzi və çəki daşları).

Araşdırmanın gedisi:

Elektron tərəzidən istifadə edərək əvvəlcə penoplast, sonra isə plastilin kubun kütləsini çəkin. Nəticələri iş vərəqinə köçürüdüyünüz cədvəldə qeyd edin:



Maddə	Həcmi	Kütləsi	1 sm^3 həcmindəki kütlə, $\frac{\text{q}}{\text{sm}^3}$.
Penoplast	1sm^3		
Plastilin	1sm^3		

Təcrübədən göründü ki, plastilin eyni həcmli penoplastdan ağırdır. Maddənin vahid həcmindəki kütləsi onun **sixlığı** adlanır.

Sixlıq ρ (ro) hərfi ilə işarə olunur. Kütlənin m , həmin V olduğunu nəzərə alsaq, sixlıq aşağıdakı düsturla hesablanır: $\rho = \frac{m}{V}$

BS-də sixlıq vahidi metr kubunda kiloqramdır: $1 \frac{\text{kq}}{\text{m}^3}$.

Sıxlıq santimetr kubunda qram kimi də ifadə edilir: $1 \frac{\text{q}}{\text{sm}^3}$.

Vahidlər arasındakı məlum çevirmələri nəzərə aldıqda

$$(1 \text{ kq} = 1000 \text{ q}, 1 \text{ m}^3 = 1000 \text{ dm}^3 = 1000 \text{ 000 sm}^3)$$

sıxlıq vahidini digər vahidlərlə də ifadə etmək olar:

$$[\rho] = 1 \frac{\text{kq}}{\text{m}^3} = 1 \frac{\text{q}}{\text{dm}^3} = 0,001 \frac{\text{q}}{\text{sm}^3}.$$

Araşdırmadan məlum oldu ki, müxtəlif maddələr bir-birindən sıxlıqları-na görə fərqlənir (bax: [əlavələr, cədvəl 3](#)).

Öyrəndiklərinizi tətbiq edin

Araşdırma ②


Qaşıq hansı maddədəndir?

Təchizat: çay qaşığı (gümüş və ya alüminiumdan), içərisində su olan menzurka, elektron tərəzi (yaxud qollu tərəzi və çəki daşları)

Araşdırmanın gedisi: 1. Qaşığı tərəzidə çəkin. 2. Sonra onun həcmini menzurka vasitəsilə təyin edin. 3. Sıxlıq düsturundan istifadə etməklə qaşığın sıxlığını hesablayın.

Nəticəni müzakirə edin:

- Qaşığın sıxlığı üçün təyin etdiyiniz qiyməti sıxlıqlar cədvəlindəki qiymətlərlə müqayisə edib qaşığın gümüşdən, yaxud alüminiumdan hazırlanmışlığını müəyyənləşdirin.



Nə öyrəndiniz?

— maddənin vahid həcmindəki kütləsidir.

— m, — V olarsa, sıxlıq $\rho = \frac{m}{V}$ düsturu ilə hesablanır. BS-də — metr kubunda kiloqramdır.

Öyrəndiklərinizi yoxlayın

1. Maddələrin sıxlıqları aşağıdakı kimidir:

$$\rho = 19300 \frac{\text{kq}}{\text{m}^3}, \quad \rho = 0,93 \frac{\text{q}}{\text{sm}^3}, \quad \rho = 2,7 \frac{\text{kq}}{\text{dm}^3}.$$

A) Maddələrin sıxlıqları necə oxunur?

B) Bunlar hansı maddələrdir?

C) Maddələrin sıxlıqları nəyin göstəricisidir?

2. **Məsələ.** Metal parçasının kütləsi 270 q, həcmi isə 100 sm^3 -dir. Metalin sıxlığı nə qədərdir? O, hansı metaldır? Kütləsi 500 q olan həmin metalin həcmi nə qədər olar?

Açar sözlər

Sıxlıq

Kütlə

Həcm

Sıxlıq vahidi



Mühüm bacarıqlar

Vahidlərin çevrilməsi

Bəzən vahidlərdən birini digərinə çevirmək lazımlı gəlir. Vahidlərin çevrilmə addımları ilə tanış olaq. Məsələn, misin sıxlığının $8900 \frac{\text{kg}}{\text{m}^3}$ olduğu məlumdur, onu $\frac{\text{q}}{\text{sm}^3}$ vahidinə çevirək:

$$\text{1-ci addım. Çevirmə kg} \Rightarrow \text{q: } 8900 \frac{\text{kg}}{\text{m}^3} = 8900 \frac{1000\text{q}}{\text{m}^3}$$

$$\text{2-ci addım. Çevirmə m}^3 \Rightarrow \text{sm}^3: 8900 \frac{1000\text{q}}{\text{m}^3} = 8900 \frac{1000\text{q}}{1000000\text{sm}^3}$$

$$\text{3-cü addım. İxtisar: } \frac{8900 \cdot 1000\text{q}}{1000000\text{sm}^3} = \frac{8900\text{q}}{1000\text{sm}^3} = 8,9 \frac{\text{q}}{\text{sm}^3}$$

Fizikada məsələlərin həlli də bir neçə addımla həyata keçirilir.

Nümunə

Məsələ. Cismin kütləsi 810 q, həcmi isə 300 sm^3 -dir. Onun sıxlığı nə qədərdir? Bu cisim hansı maddədəndir?

1-ci addım. Verilənlərin hərfi işarələrlə yazılıması.

Məsələnin mətni	Sərtin hərfi işarələrlə yazılışı
Cismin kütləsi 810 q. Cismin həcmi 300 sm^3 Cismin sıxlığı nə qədərdir? O, hansı maddədəndir?	$m = 810 \text{ q}$ $V = 300 \text{ sm}^3$ $\rho = ?$

$$\text{2-ci addım. Düsturun yazılışı: } \rho = \frac{m}{V}.$$

$$\text{3-cü addım. Hesablama: } \rho = \frac{810\text{q}}{300\text{sm}^3} = 2,7 \frac{\text{q}}{\text{sm}^3}.$$

4-cü addım. Cismin sıxlığının cədvəldən təyini.

5-ci addım. Cavab: cismin sıxlığı $2,7 \frac{\text{q}}{\text{sm}^3}$ -dir.

Maddə alüminiumdur.

Beləliklə, məsələnin həlli aşağıdakı kimi yazılır:

Verilir	Düstur	Hesablanması
$m = 810 \text{ q}$ $V = 300 \text{ sm}^3$ $\rho = ?$ Maddə?	$\rho = \frac{m}{V}$	$\rho = \frac{810\text{q}}{300 \text{ sm}^3} = 2,7 \frac{\text{q}}{\text{sm}^3}$
Cavab. Cismin sıxlığı $2,7 \frac{\text{q}}{\text{sm}^3}$. Maddə alüminiumdur.		

17. TEMPERATUR VƏ ONUN ÖLÇÜLMƏSİ

Arif soyuqlamışdı. İşdən yenicə gəlmış atası əlini onun alnına qoyub qızdırmasının yüksək olduğunu dedi. Anası da yoxlamaq üçün əlini Arifin alnına toxundurub onun temperaturunun çox da yüksək olmadığını bildirdi.



- Nə üçün ataya elə gəldi ki, Arifin qızdırması yüksəkdir?
- Kimin haqlı olduğunu necə dəqiqləşdirmək olar?


Araşdırma 1

Hansı daha istidir?

Təchizat: eyni ölçülü laboratoriya qabları (3 əd.), elektrik çaydanı, su.

Araşdırmanın gedisi:

1. Qablardan birinə soyuq, o birinə ilıq, üçüncüsinə isə isti su töküñ.
2. Bir əlinizi soyuq, digər əlinizi isə isti su olan qaba daxil edin və 60-a qədər sayın (a).



3. Əllərinizi qablardan çıxarıb hər ikisini ilıq su olan qaba daxil edin (b).



Nəticəni müzakirə edin:

- Əllərinizi ilıq su olan qaba daxil etdikdə hansı əlinizə su daha isti təsiri bağışladı?
- Cismin temperaturunu əlinizlə dəqiq təyin edə bilərsinizmi?



Cismin qızma (və ya soyuma) dərəcəsini müəyyən edən fiziki kəmiyyət – **temperaturdur**. Temperaturun dəqiq ölçülməsi üçün **termometrdən** istifadə edilir. *Ən çox istifadə olunan termometrlərin iş prinsipi mayelərin istidən genişlənmə xassasına əsaslanır.* Termometr mayesi olaraq civə və yaxud rənglənmiş spirtdən istifadə edilir.


Müasir *mayeli termometr* ucunda kiçik “maye balonu” olan nazik şüşə borudan ibarətdir (c). Balona civə (yaxud spirt) doldurulur. Termometr isti mühitə gətirildikdə civə istidən genişlənir və balondan çıxaraq boru daxilində yuxarı qalxır. Soyuq mühitə gətirildikdə isə maye sıxlıır və borudakı səviyyəsi aşağı düşür.

Mayeli termometr iki istilik hadisəsi – *buzun əriməsi* və *suyun qaynaması* əsasında dərəcələnir. Buzun ərimə temperaturu 0° (sıfır dərəcə), suyun qaynama temperaturu 100° (yüz dərəcə) götürülmüşdür. Əvvəlcə termometrin temperatur şkalası üzərində bu iki temperatura uyğun nöqtələr qeyd olunur. Sonra həmin nöqtələrarası məsafə 100 bərabər bölgüyü bölünür. Hər bir bölgü – 1° (bir dərəcə) ilə işarə edilir. Belə termometr şkalasını 1742-ci ildə İsviç alimi **Andres Selsi** təklif etmişdir. Alimin şərəfinə həmin termometr şkalası **Selsi şkalası** adlanır.

Temperatur t hərfi ilə işarə edilir və ölçü vahidi “ $^{\circ}\text{C}$ ” (dərəcə selsi) qəbul olunur. Belə termometrin üzərində onun ölçü vahidi yazılır. Biz temperatur ölçmələrində Selsi şkalası ilə dərəcələnən termometrlərdən istifadə edirik. Termometrdən istifadə edərkən onun maye olan balonu temperaturu ölçülən mühitdə yerləşdirilir, orada bir qədər saxlanılır və sonra göstəricisi qeyd edilir.

Bilirsinizmi?


- Ən sadə termometri XVI əsrдə italyan alimi Q. Galilei ixtira etmişdir. O, şüşə kürənin (1) dəliyini dar şüşə boruya lehimləyib içərisinə yarısından aşağı su tökürt. Borunu çevirərək açıq tərəfini içərisində su olan qaba, məsələn, çaydana (3) daxil edir. Çaydan qızdırılır. Onun içərisindəki su isindikcə genişlənir və borudakı suyun səviyyəsi (2) dəyişir. Bu səviyyənin dəyişməsinə, əsasən, maddənin isti və ya soyuq olması təyin edilir.



c Otaq termometri



Andres Selsi
(1701–1744)



Öyrəndiklərinizi tətbiq edin

Araşdırma 2

Suyun və havanın temperaturunun ölçülməsi

Təchizat: içərisində soyuq, iliq və isti su olan üç qab, termometrlər (hava və laborator) (a).

Araşdırmanın gedisi:

- Termometr şkalasının bir bölgüsünün qiymətini və ölçü hədlərini təyin edin.
- Sinif otağının temperaturunu ölçün.
- Qablardakı suların temperaturlarını ölçün və nəticələri cədvəldə qeyd edin.



Termometrin bir bölgüsü	Termometrin ölçü həddi yuxarı aşağı	Otağın temperaturu t_o	İsti suyun temperaturu t_{is}	Iliq suyun temperaturu t_{il}	Soyuq suyun temperaturu t_s

Nəticəni müzakirə edin:

- İstifadə etdiyiniz termometlərin iş prinsipi hansı fiziki hadisəyə əsaslanır?

Nə Öyrəndiniz?


Cisimlərin ölçmək üçün istifadə olunur. Məişətdə ən çox istifadə edilən termometrin iş prinsipi mayenin xassəsinə əsaslanmışdır. Onun suyun qaynama və buzun ərimə temperaturları əsasında həyata keçirilmişdir. Termometrin bu üsulla hazırlanın şkalası adlandırılmalıdır.

Açar sözlər

İstidən genişlənmə
Dərəcələnmə
Temperatur
Selsi şkalası
Termometr

Öyrəndiklərinizi yoxlayın


- Məişətdə ən çox istifadə etdiyiniz termometrin əsas hissələri nədən ibarətdir?
- Termometr hansı üsulla dərəcələnmişdir?
- Şəkildə təsvir olunan fasad termometrinin (a) göstəricilərini təyin edin.






MƏSƏLƏLƏR

1. Şəkildə təsvir olunan menzurkaların mayeşinin həcmini təyin edin.



2. Şəkildə təsvir olunan termometrlərin bir bölgüsünün qiymətini və hansı temperaturu göstərdiklərini təyin edin.



3. Cisinin kütləsi 1 kg , həcmi isə 100 sm^3 -dir. Cisinin sıxlığı nə qədərdir? O, hansı metaldandır?
4. Ölçüləri $3 \times 4 \times 6 \text{ m}$ olan otaqdakı havanın kütləsini hesablayın (havanın sıxlığı $\rho = 1,29 \text{ kg/m}^3$).
5. Həcmi 3 sm^3 olan misin kütləsini hesablayın.
6. Verilən kütlələri kiçikdən böyükə olmaqla ardıcıl sıralayın:
 $m_1 = 0,2 \text{ kg}$, $m_2 = 0,002 \text{ t}$, $m_3 = 400 \text{ g}$, $m_4 = 4562 \text{ mq}$, $m_5 = 359 \text{ q}$.
7. Tarazlıqda olan tərəzinin sağ gözünə 2 ədəd 50 q-lıq , 3 ədəd 10 q-lıq və 4 ədəd 2 q-lıq çəki daşı qoyulmuşdur. Sol gözədəki cismin kütləsi nə qədərdir?
8. Şüşə lövhənin sıxlığı 2500 kg/m^3 və ölçüləri $2 \times 3 \times 0,005 \text{ m}$ -dir. Onun kütləsini hesablayın.

ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Aşağıdakı cədvəli iş vərəqində çəkin. Boş xanaları verilən nümunələr kimi tamamlayın.

Cisim	Tətbiq olunan əməliyyat	Əməliyyatdan əvvəl	Əməliyyatdan sonra
Plastik qabdakı su	Soyuducunun buz dolabına qoyulur	Maye	Bərk
Şüşə stekan
Mismar	Bərk
Ətir şüşəsi	Otaqda ətir şüşəsinin qapağı açılır
Təbaşir		Bərk
Dondurma	İsti otağa gətirildikdə
Şişirdilmiş rezin şar	Qaz

2. Verilən cümlələrdə boş buraxılan yerləri açar sözlərdən uyğun gələni ilə tamamlayaraq iş vərəqinə yazın. Bəzi sözlərin sonuna uyğun şəkilçiləri əlavə etməyi unutmayın.

- a. Cismi təşkil edən ... arasında ... mövcuddur.
- b. Maddələrin molekulları arasında ... vardır, ona görə də onlar bir-biri ilə təmasda olduqda ... hadisəsi baş verir.
- c. Su yeganə maddədir ki, təbiətdə üç halda mövcuddur: buz ... , buxar ... və su isə onun ... halıdır.
- d. Günəş və ulduzlar maddənin ... halındadır.
- e. Termometrin iş prinsipi maddənin istidən ... , soyuqdan isə ... xassəsinə əsaslanmışdır.


Açar sözlər

Boşluq
 Diffuziya
 Molekul
 Qarşılıqlı təsir
 Maye
 Bərk
 Qaz
 Genişlənmə
 Sıxılma
 Plazma

3. Mayenin kütləsi $m=150$ q, sıxlığı isə $\rho = 750 \frac{\text{kq}}{\text{m}^3}$ -dir. Maye stekanda və nəlbəkidə nə qədər həcm tutar?
4. Mirvarinin kütləsi 25 q, həcmi isə 10 sm^3 -dir. Onun sıxlığı neçə $\frac{\text{kq}}{\text{m}^3}$ -dir?
- 5*. Ərinti hazırlamaq üçün 15 q qızıl və 10 q mis götürüldü. Onları əridib qarışdırıldılar. Alınan ərintinin həcmi qızıl və gümüşün həcmi olarsa, ərintinin sıxlığı nə qədərdir?

* işarəsi ilə bir qədər mürəkkəb xarakterli məsələlər verilmişdir.


4



Səh. 73-96

QARŞILIQLI TƏSİRLƏR VƏ HƏRƏKƏT

18. Toxunma ilə baş verən təsirlər
19. Qravitasiya qarşılıqlı təsiri – Günəş sistemi
20. Elektrik qarşılıqlı təsiri
21. Maqnit qarşılıqlı təsiri
22. Mexaniki hərəkət
23. Elektrik yüklerinin hərəkəti: elektrik cərəyanı
24. Enerji
- Ümumiləşdirici tapşırıqlar



QARŞILIQLI TESİRLƏR

18. TOXUNMA İLƏ BAŞ VERƏN TESİRLƏR

Cisimlərin arasında qarşılıqlı təsirlərin olduğunu artıq bilirsiniz. Novruz bayramında kənddirdartma (a) və idman dərslərindəki müxtəlif oyunlarda bir-birinizlə yarışırsınız (b).

Bu yarışmalar müxtəlif cisimlər arasında və ya bir-birinizlə qarşılıqlı təsirlər nəticəsində baş verir.



- Qarşılıqlı təsir nədir? O necə baş verir?


Araşdırma 1

İki arabacığın qarşılıqlı təsiri

Təchizat: 2 eyni arabacıq (arabacıqlardan birinə elastik lövhə bərkidilmişdir), ip, kiçik plastilin parçası, qayçı.

Araşdırmanın gedişi:

1. Elastik lövhəni əyib iplə bağlayın, arabacıqları şəkildəki kimi toxundurun və onlar arasındaki məsafənin ortasında plastilindən işaret qoyun.
2. İpi qayçı ilə kəsin. Baş verən hadisəni müşahidə və müzakirə edin.



Nəticəni müzakirə edin:

- Səpi kəsdikdə nə üçün arabacıqlar bir-birindən uzaqlaşdı?
- Arabacıqların işaretdən uzaqlaşma məsafələri eynidirmi? Nə üçün?

Bütün cisimlər ətrafdakı cisimlərin təsirinə məruz qalır və özləri də onlara təsir edir. Məsələn, yüksəklikdən sürüşən xızıkçının sürürtəti Yerin cazibəsi nəticəsində artır, lakin qarın səthinə sürtünməsi isə onun sürətini azaldır.

Topa zərbə vurduqda o, ayağınızla qarşılıqlı təsirdən sürətlənir. Lakin topun hava və torpağa sürtünməsi onu dayandırır. Beləliklə, cisimləri itələmək və ya dartmaqla hərəkət etdirə bilərsiniz. Cisimlərdən itələnməklə özünüz də hərəkət edirsiniz.

Deməli, fiziki hadisələr cisimlər arasında yaranan **qarşılıqlı təsirlər** nəticəsində baş verir. Qarşılıqlı təsirlər cisimlər arasında **toxunma olmaqla və toxunma olmadan** baş verə bilir.



Öyrəndiklərinizi tətbiq edin

Araşdırma 2

Şarı fırladan nədir?

Təchizat: rezin şar, 90° əyilmiş borucuq (diyircəkli qələm və ya şirə çöpü), sap, plastilin, metal qab, su, qayçı.


1. Rezin şarı üfürüb doldurun. Şarın ağızını sapla bağlamazdan əvvəl ora 90° bucaq qədər əyilmiş borucuq yerləşdirin. Havanın çıxmaması üçün borucuğun şardan kənara çıxan ucunu plastilinlə tixayın.

2. Diametri şarın ölçüsündən kiçik olan metal qaba su töküb şarı suyun içərisində elə yerləşdirin ki, borucuğun şardan kənara çıxan hissəsi su səthinə paralel olsun.

3. Borucuğun tixanmış ucunu qayçı ilə kəsin və baş verən hadisəni müşahidə edin.

Nəticəni müzakirə edin:

- Borucuğa tixanmış ucu kəsdikdə nə müşahidə etdiniz?
- Şarın fırlanması hansı qarşılıqlı təsir nəticəsində baş verir?



Nə Öyrəndiniz?

Cisimlər arasında ___ mövcuddur. Onlar cisimlərin bir-birinə ___ olmaqla və ___ olmadan yaranır. ___ cisimlər arasında qarşılıqlı təsirlər nəticəsində baş verir.

Açar sözlər

Toxunma
Qarşılıqlı təsir
Fiziki hadisə

Öyrəndiklərinizi yoxlayın

- Qarşılıqlı təsir deyəndə nə başa düşürsünüz?
- Nə üçün qozu yumşaq torpağın səhtində sindirmaq çətindir, bərk cismin səthində isə asan?
- Boksunun rezin “armuda” vurduğu zərbə zamanı hansı cisimlər arasında toxunma ilə qarşılıqlı təsirlər yaranır?
- Qarşılıqlı təsirlərin toxunma nəticəsində yaradığını necə təyin etmək olar?



Layihə

“Turp” nağılında hansı qarşılıqlı təsirləri müşahidə edirsınız? Mövzuya aid esse hazırlayıın.

19. QRAVİTASIYA QARŞILIQLI TƏSİRİ – GÜNƏŞ SİSTEMİ

Arif qəzətdən belə bir məlumat oxudu:

“Yer kürəsi, Jupiter, Saturn, Merkuri, Venera, Uran, Mars, Neptun planetləri, habelə kometa və asteroidlər Günəş ətrafında dövr etməklə Günəş sistemini əmələ gətirir. Kainatda belə sistemlər sonsuz saydadır”.



O öz-özünə düşünməyə başladı: – *Planetlər Günəş ətrafında, özü də heç bir zəncirə bağlanmadan necə fırlanır?.. – Toxunma olmadan planetləri Günəş ətrafında saxlayan hansı qarşılıqlı təsirdir?.. – Günəş heç bir dayaq olmadan səmada necə “dayanır”?..*

- Siz Arifin bu suallarına cavab verə bilərsinizmi?

Araşdırma 1


Günəş sistemini öyrənək

Təchizat: plastik stəkan, kapron sap, qələmin boş gövdəsi, qayçı, yapışqanlı lent, plastik kürəciklər.



Araşdırmanın gedisi:

1. Plastik stəkanın kənarlarında iki delik açın, sapın uclarını oradan keçirib bağlayın. Uzunluğu 40–50 sm olan ikinci sapi birinci sapın ortasına şəkildə təsvir olunduğu kimi düyündəyin.
2. İkinci sapi qələmin boş gövdəsindən keçirin və ucuna yapışqanlı lent hal-qası bağlayın.
3. Stəkana plastik kürəcikləri doldurub masanın üzərinə qoyun.
4. Qələm gövdəsini götürün və halqanı sürətlə fırlatmağa başlayın. Bir qədərdən sonra stəkanla əlaqədar baş verən qəribə hadisəni müşahidə edin.



Nəticəni müzakirə edin:

- Halqanı sürətlə fırlatdıqda nə üçün stəkan masadan azacıq aralanaraq yuxarı qalxdı? Nə üçün o, masadan daha çox uzaqlaşa bilmədi?
- Sap qırılsayıdı, nə baş verərdi?
- Bu hadisə ilə Günəş sistemi arasında hansı oxşar cəhətlər var?




Təbiətdə və məişətdə fiziki hadisələr müxtəlif qarşılıqlı təsirlər nəticəsində baş verir: *gravitasiya qarşılıqlı təsiri*, *elektrik qarşılıqlı təsiri*, *maqnit qarşılıqlı təsiri*, *nüvə qarşılıqlı təsiri*.

Bütün cisimlər ətrafında **qarbatasiya sahəsi** mövcuddur. Onlar qarbatasiya sahələri vasitəsilə bir-birinə təsir edir. Yer kürəsi bütün cisimləri – insanları, evləri, dəniz və okean sularını, Ay və s.-ni cəzb edir. Lakin təkcə Yer və onun əhatəsində olan cisimlər deyil, bütün cisimlər də eyni zamanda bir-birini cəzb edir. Cisimlər arasında yaranan qarşılıqlı cəzbetmə **qarbatasiya qarşılıqlı təsiri** adlanır.

Günəş Yeri və digər planetləri cəzb etdiyi kimi, onlar da Günəşi cəzb edir. Lakin Günəşin kütləsi dəfələrlə böyük olduğundan bütün planetlər onun qarbatasiya sahəsində hərəkət edir. Böyük sürətlə hərəkət edən planetlər (**bax: əlavələr, səh.95, cədvəl 4**) Günəşdən uzaqlaşmağa çalışır. Lakin qarbatasiya qarşılıqlı təsirləri onları müxtəlif orbitlər üzrə Günəş ətrafında dolanmağa məcbur edir və Günəş sistemini əmələ gətirir (**a**). Günəş sistemi isə daha nəhəng ulduzların qarbatasiya sahəsində hərəkət edir.

a Günəş sistemi



Öyrəndiklərinizi tətbiq edin

Araşdırma 2

Günəşdən məsafəsinə görə planetlərin adlarını ardıcılıqla sıralayın.

1. __ 2. __ 3. __ 4. __ 5. __ 6. __ 7. __ 8. __

Nə öyrəndiniz?

Bütün cisimlər ətrafında __ mövcuddur. Onun vasitəsilə cisimlər arasında __ yaranır. O, __ xarakterlidir. __ Yerin və digər planetlərin Günəşlə qarşılıqlı təsirindən yaranmışdır.

Açar sözlər

Qarbatasiya qarşılıqlı təsiri
Günəş sistemi
Qarbatasiya sahəsi
Cazibə


Öyrəndiklərinizi yoxlayın

1. Nə üçün Yer kürəsinin səthindəki cisimlər (varlıqlar) ondan qopub sonsuz fəzaya uçmur?



2. Peyk Yer ətrafında dövr edir. O, Günəş sisteminin hansı cismi ilə daha böyük qarşılıqlı təsirdədir?

3. Sxemi (a) iş vərəqinə çəkin və xanaları planetlərin ölçülərinə əsasən, 1-dən 8-ə qədər sıralayın.



Layihe

“Quantum Ray” (kvant şüası) cizgi filminə baxmısınızmı?

Bu cizgi filminin qəhrəmanları ilə birlikdə Günəş sistemi planetlərini “fəth edib” onlar haqqında ətraflı məlumat toplayın.

Filmdən və 4-cü cədvəldə (**bax: əlavələr, səh. 95**) verilən planetlərin xarakteristikalarından istifadə etməklə “Günəş sisteminin möcüzələri” adlı esse yazın.



Lügət

Qravitasiya qarşılıqlı təsiri kainatda bütün cisimlərə xasdır, onların bir-birini qravitasiya sahəsi vasitəsilə cəzb etməsidir.

Planet (səyyarə) Günəş və ya başqa ulduz ətrafında dövr edən göy cismidir.

Təbii peyk planet ətrafında dövr edən göy cismidir.

Asteroid (ulduzabənzərlər) Günəş ətrafında dövr edən kiçik planetlardır.




20. ELEKTRİK QARŞILIQLI TESİRİ

6-cı sınıf öğrencileri məktəbdə “Fizika gecəsi” keçirirdi. Sevinc aldığı rezin şarları doldurdu. Onları bir-bir yun parçaya sürtərək divarlara yapışdırırdı (a).

Bunu seyr edən aşağı sınıf öğrencileri bir-birindən soruşurdu:

- Şarları divara yapışdırıran nədir?




Araşdırma 1

Cisimlər bir-birinə necə təsir göstərir

Təchizat: rezin şar (4 əd.), ipək sap, yun parça.

Araşdırmanın gedisi:

1. İki rezin şarı eyni ölçüdə şişirdib 40–50 sm-lik sapla bağlayın.
2. Şarları yun parçaya sürtün.
3. Hər iki şarı sapından tutaraq asılı vəziyyətdə saxlayın (a). Nə baş verdiyini müşahidə və müzakirə edin.
4. Daha iki şarı eyni ölçüdə şişirdib sapla bağlayın.
5. Onları bir-birinə sürtüb saplardan asın və bir-birinə yaxınlaşdırın (b).



Nəticəni müzakirə edin:


- Şarlar hansı halda bir-birini itələdi, hansı halda cəzb etdi?
- Şarlar bir-birinə toxunmadan necə təsir göstərə bilər?

Cisimlər adı halda neytral elektrik yükünə malikdir: müsbət yüksək protonların sayı elektronların sayına bərabərdir. Lakin onları bir-birinə sürtdükdə (və ya toxundurduqda) bu cisimlərin səthləri arasında elektron mübadiləsi baş verir. Nəticədə cisimlərdən bir qisminin sürtünən hissəsində elektron artıqlığı, digər cismin səthində isə elektron çatışmazlığı yaranır. Bu halda deyilir ki, cisimlər elektriklənmişdir: elektron artıqlığı əldə etmiş səth *mənfi elektrik yükü*, elektron itirmiş cisim isə *müsbat elektrik yükü* ilə elektriklənmişdir. Elektrik yükleri isə ətraflarında **elektrik sahəsi** yaradır. Elektrik sahəsi – fiziki sahənin növlərindən biri olub, cisimlərin elektriklənmiş hissələrinin toxunma olmadan bir-birinə məsafədən təsir göstərmələri ilə hiss edilir.

Elektrik yüklerinin iki növü mövcuddur: müsbət elektrik yükü (+) və mənfi elektrik yükü (-). Eyni işaretli elektrik yükleri bir-birini itələyir, müxtəlif işaretli elektrik yükleri isə bir-birini cəzb edir.

Araşdırma larda elektrik sahəsinin mövcudluğunu və təsirlərini müşahidə etdiniz. Belə ki, iki eyni şarı yun parçaya sürtdükdə onlar arasında elektrik yüklerinin paylanması baş verir. Yun parçanın sürtünən hissəsindən elektronlar şarların sürtünən hissəsinə keçir. Nəticədə elektron itirən parça müsbət, artıq elektron əldə edən şar isə mənfi yüklərlə elektriklənir (a). Hər iki şarı eyni işaretli yüklərlə elektrikləndiyindən itələnir (b). Şarları bir-birinə sürtdükdə isə onlardan biri müsbət, digəri mənfi yüklə elektriklənir. Müxtəlif işaretli yüklərlə elektriklənən şarlar bir-birini cəzb edir (c).

Beləliklə, *elektrik qarşılıqlı təsiri elektriklənmiş cisimlərin yüklerinin işaretindən asılı olaraq ya itələmə, ya da cazibə xarakterli olur.*



Öyrəndiklərinizi tətbiq edin Araşdırma ②

Hərəkətli kağızlar

Təchizat: dəftər vərəqi, qələm (və ya plastmas daraq), yun və ya ipək parça.

Araşdırmanın gedisi:

- Vərəqi çox kiçik hissələrə bölərək qırıntıları hazırlayın.
- Qələmi yun parçaya, yaxud saçınıza sürtün və kağız qırıntılarına yaxınlaşdırın. Nə baş verdiyini müşahidə və müzakirə edin.



Nə öyrəndiniz?



Maddənin mühüm xassələrindən biri ___ malik olmasıdır. Bu halda deyilir ki, cisimlərdə ___ baş vermişdir. Elektrik yükü öz ətrafında ___ yaradır. O, elektriklənən cisimlər arasında ___ ötürür.

Açar sözlər

Elektrik sahəsi
Elektrik yükü
Elektrik qarşılıqlı təsiri
Elektriklənmə

Öyrəndiklərinizi yoxlayın

- Elektrik qarşılıqlı təsiri qravitasiya qarşılıqlı təsirdindən nə ilə fərqlənir?
- Nə üçün qələmi saçınıza sürtərək kağız qırıntılarına yaxınlaşdırıldığda onların bəziləri qələmə yapışır?
- Hansı şarlar (a, b, c) bir-birindən itələnər?





21. MAQNİT QARŞILIQLI TƏSİRİ

Səbinə ona hədiyyə edilmiş kompası sağa-sola döndərir və təəccübə nəyə isə baxırdı. O, 6-cı sinifdə oxuyan böyük qardaşı Arifə dedi: "Arif, mənim kompasım xarab olub. Onu nə qədər döndərsəm də, içərisindəki əqrəbə elə yerindəcə durub titrəyir, dönmür.



- Kompas həqiqətənmi, xarab olub?
- Onun əqrəbi nə üçün həmişə eyni istiqamətə yönəlir?

Araşdırma ①

Maqnit qarşılıqlı təsiri

Təchizat: iti ucluqlar üzərində yerləşdirilən maqnit əqrəbləri (2 ədəd), düz maqnit, dəftərxana sənəcə (8–10 ədəd), kağız vərəq (A4).

Araşdırmanın gedişi:

I mərhələ. 1. Sancaqları vərəqin səthinə səpələyin.



2. Maqniti yuxarıdan yavaş-yavaş sancaqlara yaxınlaşdırıb onların üzərində hərəkət etdirin. Müşahidələrinizi yoldaşlarınızla müzakirə edin.

II mərhələ. 1. İti ucluqlar üzərində yerləşdirilən iki maqnit əqrəbinin eynirəngli uclarını bir-birinə yaxınlaşdırın. 2. Maqnit əqrəblərinin müxtəlif rəngli uclarını bir-birinə yaxınlaşdırın.

Nəticəni müzakirə edin:


- Sancaqları yaxınlaşmaqdə olan maqnitə doğru qaldıran nədir?
- Nə üçün maqnit əqrəblərinin eyni rəngli ucları bir-birindən itələnir, müxtəlif rəngli ucları cəzb olunur?
- Araşdırmadan hansı nəticəyə gəlmək olar?




Uzun müddət maqnit xassəsini özündə saxlayan cisimlər **maqnit** adlanır. Maqnitlər **təbii** və **süni** olur. Maqnitlər dəmir cisimləri özlərinə cəzb edir (a). Təbiətdə sabit maqnitlər mövcuddur. Bəzi maddələrdə də maqnit xassəsi yaratmaq mümkündür (məsələn, dəmir). Laboratoriyalarda həmin maqnitlənmiş cisimlərdən istifadə edilir. Onlar, adətən, düz və ya nalşəkilli olur (b).



Maqnit əqrəbi və kompasın əqrəbi də kiçik maqnitlərdir. Maqnitlərin uc hissələri **maqnit qütbələri** adlanır. Həmin hissələrdə maqnit sahəsi daha güclü olur. Maqnitlərin iki qütbü var: şimal (**N**) və cənub (**S**). Maqnitlərin eyni qütbləri bir-birini itələyir, müxtəlif qütbləri isə cəzb olunur.



Maqnit sahəsinin yaratdığı qarşılıqlı təsir həm cazibə, həm də itələmə xarakterlidir. Yer kürəsi böyük maqnidir. Kompas əqrəbinin şimal qütbü həmişə Yerin şimalına, cənub qütbü isə Yer kürəsinin cənubuna doğru yönəlir. Deməli, Yerin şimalında onun maqnit sahəsinin cənub qütbü, Yerin cənubunda isə onun maqnit sahəsinin şimal qütbü yerləşir.



Araşdırma 2

Maqnit sahəsinin təsirinin müşahidəsi

Təchizat: düz maqnit, dəmir tozu, karton kağız.

Araşdırmanın gedisi:

1. Masa üzərindəki düz maqnitin səthini karton kağızla örtün.
 2. Kartonun üzərinə dəmir tozu səpib onu qələmlə yüngülçə döyəcləyin.
 3. Dəmir tozonun karton üzərində aldığı düzülüşü iş vərəqinə çəkin.
- Nəticəni müzakirə edin:**
- Dəmir tozonun düzülüş formasından hansı nəticəni çıxarmaq olar?
 - Maqnitin hansı hissəsində maqnit sahəsi daha güclüdür?



Nə öyrəndiniz?


— dəmir cisimləri özünə cəzbetmə xassəsinə malikdir. O, ətrafında yaratdığı — vasitəsilə dəmir cisimlərlə və digər maqnitlərlə — olur. Maqnitin iki qütbü var: — (N) və — (S). Eyni — bir-birini itələyir, müxtəlif — isə bir-birini cəzb edir.

Açar sözlər

Maqnit qütbləri
Maqnit
Qarşılıqlı təsir
Şimal qütbü
Maqnit sahəsi
Cənub qütbü

Öyrəndiklərinizi yoxlayın

1. Səbinənin kompası xarabdırı? Nə üçün?
2. Maqnit qarşılıqlı təsiri qravitasıya qarşılıqlı təsirindən nə ilə fərqlənir?
3. Şəkillərdə üzərində düz maqnit yerləşdirilən arabacıqlar təsvir olunmuşdur. Hansı arabacıqlar itələnər, hansılar cəzb olunar (a, b)?





HƏRƏKƏT VƏ ENERJİ

22. MEXANİKİ HƏRƏKƏT

Gündəlik həyatda müxtəlif hərəkətləri daim müşahidə edirsiniz. Səmada quşların və təyyarələrin uçması, dənizdə gəmilərin üzməsi, yollarda insanların və avtomobilərin hərəkəti, çayın axması və s. müxtəlif hərəkətlərdir.

Hərəkət hər yerdə – canlı orqanizmlərdə hüceyrələrin hərəkəti, damarlarda qanın axması, cisimləri təşkil edən atom və molekulaların müxtəlif hərəkətləri mövcuddur.

- Hərəkətlərin hansı növlərini tanıyırsınız?

Araşdırma 1

Hərəkəti təsvir edə bilirikmi?

Şəkildə hərəkətdə olan yelləncəkdəki qızın (a), velosipedçinin (b) və avtomobilin (c) müxtəlif vəziyyətlərdəki fotoları təsvir edilmişdir. Bu fotosəkillər hər 0,3 saniyədən bir, ardıcıl olaraq çəkilmişdir.

Fotosəkillərə diqqətlə baxın, onlar arasında oxşar və fərqli cəhətləri müəyyən edin.

Nəticəni müzakirə edin:

- Qızın, velosipedçinin və ya avtomobilin hansı əlamətlərinə görə hərəkət etdiklərini söyləyə bilərsiniz?
- Bu hərəkətlər bir-birindən nə ilə fərqlənir?




Bilirsiniz ki, materiyanın başlıca xassəsi onun daim hərəkətdə olmasıdır. Fizikada müxtəlif növ hərəkətlər öyrənilir. Onlardan biri **mexaniki hərəkətdir**.

- Nədən bilmək olar ki, cisim hərəkət edir?
- Mexaniki hərəkət nədir?

Cismin hərəkət edib-etmədiyini müəyyənləşdirmək üçün, birincisi, elə bir cisim seçilməlidir ki, ona nəzərən baxılan hərəkəti araşdırmaq mümkün olsun. Məsələn, idmançı üçün qaçış meydançasının kənarında duran idman müəllimi və ya “start” sözü yazılın lövhə seçilən cisim ola bilər. İkincisi, onun seçilən cismə nəzərən vəziyyətinin dəyişib-dəyişmədiyi təyin edilməlidir.

İdmançının vəziyyətinin idman müəlliminə nəzərən dəyişdiyini müşahidə etmək olar. Bu dəyişmə qırmızı rəngli oxla göstərilmişdir (a). Beləliklə, mexaniki hərəkətə aid belə bir nəticə çıxarmaq olar:




Mexaniki hərəkət cismiñ vəziyyətinin digər cismilərə nəzərən dəyişməsidir.

Cisim ətrafdakı cisimlərə nəzərən hərəkət etmirsə, o, **sükunət halındadır**.

Cisimlər hərəkət edərkən müəyyən izlər (görünən və ya görünməyən izlər) buraxır. Cismin hərəkəti zamanı cızdığı xətt **trayektoriya** adlanır. Trayektoriya formasına görə **əyri xətli** və **düz xətli** olur.

Mexaniki hərəkətlərin müxtəlif növləri vardır (b).



Bilərsinizmi?

- Hərəkətlər nizamlı və nizamsız ola bilir. *Müəyyən istiqamətə yönələn hərəkət nizamlı hərəkətdir.* Belə hərəkət çox vaxt cərəyan, yaxud axın adlanır. Məsələn, damarlardakı qanın, çaylardakı suyun, borudakı neftin, əsən küləyin və s. hərəkəti – nizamlı hərəkətdir. Bəzən bu hərəkətləri belə də ifadə edirik: “damarlarımızdan qan axır”, “borudan neft axır”, “külək – hava cərəyanıdır” və s.

Sizcə nizamsız hərəkət nədir, və ona nümunə göstərə bilərsinizmi?



Öyrəndiklərinizi tətbiq edin

Araşdırma 2

Cisinin hərəkətini öyrənək.

Təchizat: arabacıq (və ya oyuncaq avtomobil), xətkeş, plastilin, kağız vərəq (A4), karandaş, maqnitlər.



Araşdırmanın gedisi:

- Xətkeşti vərəq üzərində yerləşdirin və onun şkalasındaki 15 bölgüsünü karandaşla qeyd edin.
- Plastilindən ağac modeli düzəldib şkalanın 15 bölgüsünü üzərinə yapışdırın.
- Arabacığı xətkeş şkalasının 30 bölgüsündən hərəkətə gətirin. Bunun üçün arabacığın üzərinə maqnitlərdən birini yerləşdirin, digər maqni isə arabaciğa yaxınlaşdırın.
- Arabacığın hərəkətini izləyin.



Nəticəni müzakirə edin:

- Bu hərəkətin hansı cisimlərə nəzərən və hansı trayektoriyada baş verdiyini müəyyən edin.

Nə öyrəndiniz?

— cisinin vəziyyətinin digər cisimlərə nəzərən dəyişməsidir. Cisim öz ətrafındakı cisimlərə nəzərən hərəkət etmirə, deyilir ki, bu cisim — halındadır. — müxtəlif xətlər üzrə baş verir. Cismin hərəkəti zamanı çizdiyi xətt — adlanır. Trayektoriyanın formasına görə mexaniki hərəkətlər — və — olur.

Açar sözlər

Hərəkət
Əyrixətli
Trayektoriya
Sükunət
Düzxətli
Mexaniki hərəkət

Öyrəndiklərinizi yoxlayın

- Trayektoriya nədir?
- 1-ci araşdırımadakı fotosəkillərə, əsasən, yelləncəkdəki qızın, velosipedçinin və avtomobilin yerlərinin ardıcıl dəyişmələrinə nə qədər vaxt sərf etdiklərini hesablayın.
- Əyrixətli hərəkətə nümunələr göstərin.

23. ELEKTRİK YÜKÜLƏRİNİN HƏRƏKƏTİ: ELEKTRİK CƏRƏYANI

“Elektrik”, “elektrik cərəyani” kimi sözlərdən məişətdə daim istifadə olunur. Təsəvvür edin ki, mənzilinizdə qəfil elektrik kəsilib. Bu zaman nə baş verir? Mənzilinizdə hansı cihazlar işləmir?



- Televizorun işləməsi üçün onun şəpseli divardakı elektrik yuvasına taxılın. Yuva ya gələn nədir?
- Hündür qüllələrə bağlanan məftillər vəstəsilə nə daşınır?

Araşdırma 1

Hansı maddədən elektrik cərəyani keçdi?

Təchizat: batareya, birləşdirici naqillər (məftillər), lampa, sıxac, taxta çubuq, plastik çubuq, mismar, duzlu su, limonlu su, təmiz su, alüminium tel və yapışqanlı lent.

Araşdırmanın gedisi:

1. Batareya, lampa və naqilləri şəkildəki kimi birləşdirin. Sıxacları naqilin açıq uclarına bərkidin.
2. Sıxacların uclarını ardıcıl olaraq taxta çubuq, mismar, plastik çubuq və alüminium telin uclarına toxundurmaqla lampanın işıqlanıb-işıqlanmadığını yoxlayın (a).
3. Sıxacların uclarını bir-birinə toxundurmadan duzlu su, limonlu su və təmiz suya batırmaqla da təcrübəni təkrarlayın.

(a)



4. Araşdırmadan müşahidə etdiyiniz nəticələrə əsasən iş vərəqinə çəkdiyiniz cədvəli doldurun:

Maddənin adı	Lampa közərdi	Lampa közərmədi

Nəticəni müzakirə edin:

1. Sıxacların ucları arasında müxtəlif maddələri yerləşdirdikdə nə müşahidə etdiniz?
2. Cədvəldə hansı maddələrin lampanı işıqlandırdığını qeyd etdiniz?
Hansı maddələr lampanı işıqlandırmadı?
3. Elektrik cərəyani hansı maddələrdən keçdi, hansılardan kecmədi?



Siz artıq bilirsiniz ki, cərəyan – müəyyən istiqamətə nizamlanmış hərəkətdir. Cərəyan o zaman yaranır ki, orada nizamlı hərəkət edə bilən zərrəciklər olsun. Məsələn, çayın axması su molekullarının, küləyin əsməsi hava molekullarının, neftin boruda cərəyanı neft molekullarının nizamlı hərəkətidir.



Elektrik cərəyanı elektrik yükünə malik zərrəciklərin nizamlı hərəkətidir.

Maddələr elektrik cərəyanını keçirmə qabiliyyətinə (keçiriciliyinə) görə fərqlənir: *elektrik cərəyanını keçirən və keçirməyən maddələr*.

Metallar elektriği yaxşı keçirən maddələrdir. Onlarda elektrik cərəyanı atomu tərk edərək sərbəstləşmiş elektronların nizamlı hərəkətidir. Belə ki, metalı batareyanın “+” və “-” qütblərinə birləşdirdikdə sərbəst elektronlar “+” qütbə doğru nizamlı hərəkət etməyə başlayır (a). Bu halda deyilir ki, maddədə elektrik cərəyanı yaranmışdır.

Elektrik cərəyanı müəyyən təsirlər göstərir ki, onları siz duygù üzvlərinizlə hiss edə bilərsiniz. Bunlar cərəyanın istilik, maqnit və kimyəvi təsirləridir. Elə maddələr də vardır ki, onlarda elektrik cərəyanı yaranmır. Bunu araşdırmağa müşahidə etdiniz.

Maye keçiricilər **elektrolitlər** adlanır. Elektrolitlərdə elektrik cərəyanı onlarda yaranan müsbət və mənfi ionların istiqamətlənmüş hərəkətləridir (b).



(b)

Bilirsinizmi?

- Batareya elektrik cərəyanının mənbəyidir. Onun iki qütbü var: “-” və “+”. “-” qütbə böyük miqdarda sərbəst elektronlar toplanır, “+” qütbə isə sərbəst elektronların sayı çox-çox azdır. Ona görə də batareya nın qütblərinə naqillər vasitəsilə lampa birləşdirdikdə elektronlar “+” qütbə doğru nizamlı hərəkətə gələrək elektrik cərəyanı yaradır və lampa işıqlanır.



Öyrəndiklərinizi tətbiq edin


Araşdırma 2

Elektrik cərəyanının təsiri

Təchizat: batareya, birləşdirici naqillər (məftillər), lampa, yapışqanlı lent və kompas.

Araşdırmanın gedisi:

1. Batareya və lampanı naqillərlə birləşdirin. Kompası naqilin altın-də, şəkildə təsvir olunduğu kimi yerləşdirin (a).
2. Naqillərin açıq uclarını bir-birinə toxundurub aralayın... Lampanın işıqlanıb söndüyü hallarda kompas əqrəbi üzərində müşahidə aparın (b).



Nəticəni müzakirə edin:

- Naqillərin ucları aralı olduqda (lampa işıqlanmır) kompasın əqrəbləri hansı istiqamətləri göstərir?
- Naqillərin uclarını bir-birinə toxundurub ayırdıqda kompas əqrəbində hansı dəyişiklik müşahidə olundu?
- Bu araşdırmadan elektrik cərəyanının hansı təsirini aşkar etdiniz?

Nə Öyrəndiniz?

Elektrik yükünə malik zərrəciklərin nizamlı hərəkəti adlanır. Metallarda elektrik cərəyanı , maye-
lərdə isə və istiqamətlənmiş hərəkətidir.

Açar sözlər

Elektrik cərəyanı
Sərbəst elektron
Müsbat ion
Mənfi ion

Öyrəndiklərinizi yoxlayın

1. Hansı maddələrdən elektrik cərəyanı keçmir?
a) yaş taxtadan b) quru taxtadan c) plastik qələmdən
d) metal qələmdən e) duzlu sudan f) portağal sıxılmış sudan
h) mis üzükdən
2. Cərəyanlara hansı nümunələr göstərə bilərsiniz?
3. Elektrik cərəyanının istilik təsirindən hansı texnologiyalarda istifadə edilir? Nümunələr göstərin.
4. İnsanlar və təbiət bir gün elektriksiz qalarsa, nə baş verər?



24. ENERJİ


Çayların axmasını təmin edən, avtomobiləri və məişət qurğularını işlədən, bədənimizi isidən və hərəkətə gətirən **enerjidir**. İnsanlar bugünkü texniki tərəqqiyə nail olmaq üçün adı tonqal istiliyindən Günəş enerjisindək müxtəlif enerji növlərindən istifadə etmişlər.

- Bəs enerji nədir?

Araşdırma 1

Hansı cisim daha enerjilidir?

Təchizat: novlu mail müstəvi, taxta tircik, polad kürəcik, xətkeş.



Araşdırmanın gedisi:

1. Tirciyi maili novun qarşısında yerləşdirin.
2. Polad kürəciyi əvvəlcə N, sonra isə M nöqtələrindən buraxın və hər dəfə tirciyin yerini nə qədər dəyişdiyini ölçün (a).
3. Müşahidə və ölçmələrinizin nəticələrini qrupda müzakirə edin.

Nəticəni müzakirə edin:

- Kürəcik hansı nöqtədən hərəkətə başladığda tirciyi daha böyük məsafəyə sürüşdürdü? Nə üçün?
- Kürəciyin hərəkəti və tirciyin itələnməsi hansı növ enerji ilə əlaqədardır?

Enerji – cisimlər (və ya zərrəciklər) arasındaki qarşılıqlı təsirləri və onların hərəkətlərini xarakterizə edir. Qarşılıqlı təsirlər və hərəkətlərin müxtəlif növlərinə uyğun olaraq enerjinin də müxtəlif növləri vardır: mehaniki, daxili (istilik), elektromaqnit, atom və s.

- Mehaniki enerji mehaniki hərəkət və qarşılıqlı təsiri xarakterizə edən enerjidir.
- Daxili enerji (istilik enerjisi) maddəni təşkil edən atom və molekulların hərəkət və qarşılıqlı təsirlərini xarakterizə edən enerjidir.
- Elektromaqnit enerjisi elektrik yükünə malik zərrəciklərin hərəkət və qarşılıqlı təsirlərini xarakterizə edən enerjidir.
- Atom enerjisi atom nüvələrinin daha kiçik zərrəciklərlə qarşılıqlı təsirini xarakterizə edir.

Enerjinin ən mühüm xassəsi onun bir növdən başqa növə çevrilməsidir. İnsanlar enerjinin bu xassəsindən geniş istifadə edirlər; məsələn, məişətdə geniş istifadə olunan elektrik enerjisi müxtəlif növ enerjlərin çevrilməsi hesabına əldə edilir.

ENERJİ ÇEVRİLMƏLƏRİ




Günəş batareyaları
(Günəş enerjisi)



Külək dəyirmanları
(Külək enerjisi)



Dəniz sularının qabarma
və çəkilmələrinin enerjisi



Su elektrik stansiyası
(suyun mexaniki enerjisi)



Qeyzər elektrik stansiyası
(qeyzər vulkanlarının daxili enerjisi)



İstilik elektrik stansiyası
(qaz, neft, daş kömürün daxili enerjisi)



Atom elektrik stansiyası (atom enerjisi)



Öyrəndiklərinizi tətbiq edin

Araşdırma 2

Spiralı hərəkət etdirən nədir?

Təchizat: kvadrat formalı kağız (13×13 sm), karandaş, qayçı, nazik ip (20 sm), elektrik qızdırıcısı (yaxud gecə lampası).


Araşdırmanın gedisi:

1. Kağız üzərində spiral sxemi çəkin və onu kəsin (a).
2. Spiralın mərkəzində dəlik açaraq oradan ip keçirin və ucunu düyünləyin.
3. Spiralı elektrik qızdırıcısının, yaxud gecə lampasının üzərindən asın (b) və baş verən hadisəni müşahidə edin.


Nəticəni müzakirə edin:

- Nə üçün qızdırıcının (lampanın) üzərindən asılan spiral fırlanma hərəkəti etməyə başladı?
- Bu hadisədə hansı enerji çevrilmələri baş verdi?

(a)
Spiralin
kəsilməsi



(b)
Kağız
spiral



Ne öyrəndiniz?


— maddələr arasındaki qarşılıqlı təsirləri və onların hərəkətlərini xarakterizə edir. Müxtəlif — vardır. Mexaniki hərəkət və qarşılıqlı təsir nəticəsində yaranan enerji — adlanır. — maddəni təşkil edən atom və moleküllərin hərəkət və qarşılıqlı təsirləri nəticəsində yaranan enerjidir. — elektrik yükünə malik zərrəciklərin hərəkət və qarşılıqlı təsirləri nəticəsində yaranır. — atom nüvələrinin daha kiçik zərrəciklərlə qarşılıqlı təsiri nəticəsində əmələ gəlir.

Açar sözlər

Enerji
Mexaniki enerji
Elektrik enerjisi
Atom enerjisi
Daxili enerjisi
Enerji növü

Öyrəndiklərinizi yoxlayın

- Şəkildə nə təsvir olunmuşdur? Orada hansı növ enerjidən və nə məqsəd-lə istifadə edilir?




- Enerjilərin bir-birinə çevrilməsinə aid misallar göstərin.
- Enerjinin ən mühüm xassəsi nədir?




ÜMÜMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Şəkildə hansı cisimlər arasındakı qarşılıqlı təsirlər təsvir olunmuşdur?



2. Şəkillərdə müxtəlif hərəkətlər təsvir edilmişdir. Hərəkətin növünə və trayektoriyasına görə uyğunluğu müəyyənəşdirin:

1. *Mexaniki hərəkətdir.*
2. *İstilik hərəkətidir.*
3. *Trayektoriyası təsəvvür olunur.*
4. *Trayektoriyası müşahidə olunur.*




a

Təyyarənin
uçuşu


b

Balığın
üzməsi



c

Molekulların
xaotik hərəkəti



d


Topun
hərəkəti

3. Cisimlər arasında qravitasiya qarşılıqlı təsirini ötürən nədir?

- a. Maqnit sahəsi
- b. Elektron
- c. Ion
- e. Qravitasiya sahəsi

- A) a və b
- B) b və c
- C) Yalnız e
- D) a və e
- E) Yalnız a

4. Xanalardakı ifadələrin doğru (D), yaxud yanlış (Y) olduğunu bildirən xətlərlə irəliləyərək düzgün çıxışı təyin edin.



ƏLAVƏLƏR

Cədvəl 1. Uzunluq vahidlərinin əmsallarla ifadəsi

Əmsallar			Uzunluq vahidləri
Əmsalın adı	Şərti işarəsi	Tərtibi	
Meqa -	M	1000 000	1 Mm = 1000 000 m
Kilo -	k	1000	1 km = 1000 m
Desi -	d	0,1	1 dm = 0,1 m
Santi -	s	0,01	1 sm = 0,01 m
Milli -	m	0,001	1 mm = 0,001 m
Mikro -	mk	0,000001	1 mkm = 0,000001 m

Cədvəl 2. Beynəlxalq Vahidlər Sistemi (BS)

Beynəlxalq Vahidlər Sistemində (BS) əsas vahidlər			
Kəmiyyət		Vahid	
Adı	Şərti işarəsi	Adı	Şərti işarəsi
Uzunluq	<i>l</i>	<i>metr</i>	<i>m</i>
Kütlə	<i>m</i>	<i>kiloqram</i>	<i>kq</i>
Zaman	<i>t</i>	<i>saniyə</i>	<i>san</i>
Mütlaq temperatur	<i>T</i>	<i>kelvin</i>	<i>K</i>
Cərəyan şiddəti	<i>I</i>	<i>amper</i>	<i>A</i>
Maddə miqdəri	<i>v</i>	<i>mol</i>	<i>mol</i>
İşıq şiddəti	<i>I_f</i>	<i>kandela</i>	<i>kd</i>

Cədvəl 3. Bəzi maddələrin sıxlığı

Maddə	Sıxlıq	
	$\frac{\text{kq}}{\text{m}^3}$	$\frac{\text{q}}{\text{sm}^3}$
Günəbaxan yağı	930	0,93
Təmiz su	1000	1,00
Süd	1030	1,03
Bal	1350	1,35
Dəmir	7800	7,80
Mis	8900	8,90
Civə	13600	13,60
Qızıl	19300	19,30
Alüminium	2700	2,70

Cədvəl 4. Planetlərin bəzi xarakteristikaları

PLANETLƏR	Günəşdən masafəsi (milyon km)	Diametri (min km)	Günəş ətrafında bir tam dövretmə müddəti		Hərəkət sürəti
			il	gün	
Merkuri	≈60	≈4,9	≈0,3	≈88	≈48
Venera	≈108	≈12,1	≈0,6	≈225	≈35
Yer	≈150	≈12,8	≈1,0	≈366	≈30
Mars	≈228	≈6,8	≈1,8	≈687	≈24
Yupiter	≈778	≈143	≈12,0	≈4332	≈13
Saturn	≈1427	≈120	≈29,4	≈10760	≈10
Uran	≈2 870	≈51,8	≈84,0	≈30 685	≈7
Neptun	≈4 497	≈49,5	≈165,0	≈60 190	≈5,6

BURAXILIŞ MƏLUMATI

Fizika – 6

*Ümumtəhsil məktəblərinin 6-ci sinfi üçün
Fizika fənni üzrə dərslik*

Tərtibçi heyət:

Müəlliflər: **Mirzəli İsmayılov oğlu Murquzov
Rasim Rəşid oğlu Abdurazaqov
Rövşən Mirzə oğlu Əliyev**

İxtisas redaktoru	A.İbrahimov
Dil redaktoru	K.Cəfərli
Nəşriyyat redaktoru	K.Abbasova
Bədii redaktor	T.Məlikov
Texniki redaktor	Z.İsayev
Dizayner	T.Məlikov
Rəssamlar	M.Hüseynov, E.Məmmədov
Korrektor	A.Məsimov

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrif nömrəsi:
2017-035*

© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2021

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 4,7. Fiziki çap vərəqi 6. Səhifə sayı 96.
Kağız formatı $70 \times 100^1/_{16}$. Ofset kağızı. Məktəb qarnituru. Ofset çapı.
Tiraj 0. Pulsuz. Bakı–2021.

“Bakı” nəşriyyatı
Bakı, AZ 1001, H.Seyidbəyli küç. 30

LAYİHE

Pulsuz



Əziz məktəbli !

Bu dərslik sizə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sizə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, siz də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsınız ki, növbəti dərs ilində digər məktəbli yoldaşınız ondan sizin kimi rahat istifadə edə bilsin.

Sizə təhsildə uğurlar arzulayıraq!



LAYİHƏ